



Tarixi səfər



İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanışlıq



Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

→ 2

"Kuksaroy" dövlət iqamətgahında rəsmi ziyafət



Xəbər verdiyimiz kimi, iyunun 21-də Daşkənddəki "Kuksaroy" dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

→ 4

Strateji tərəfdaşlığın yeni yüksəliş mərhələsi başlayır

İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri, imzalanmış mühüm sənədlər çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdı

İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin

sozial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb.

İlham Əliyevin dost ölkəyə budəfəki səfərində iki ölkə arasında 135 sənəd imzalanmışdı. Bu səfər zamanı isə mühüm sahələri əhatə edən daha 20-yə yaxın

sənədin imzalanması əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Bu səfər çərçivəsində İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüş keçirdikdən sonra sənədlər imzalandı və dövlət başçıları matbuata bəyanatla çıxış etdilər. Dövlət başçıları qeyd etdilər ki, aparılan danışıqlar, imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edib.

→ 7

Səfər başa çatdı



→ 4

Yaponiya portalı Prezident İlham Əliyevin Özbəkistana səfəri barədə məlumatlar yayıb



→ 7

Dövlət başçıları Xivə şəhərində "Nurullaboy" saray kompleksi ilə tanış olublar



İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində "Nurullaboy" saray kompleksi ilə tanış olublar.

→ 3

Özbəkistan Prezidenti tərəfindən Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edilib



İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

→ 3

Tarixi

Daşkənddən Ürgənc şəhərinə yoladüşmə

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.



İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanışlıq



Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İçan-Qala barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub. Xivə şəhərindəki nəhəng İçan-Qala kompleksini gil divarlar əhatə edir. İçan-Qala da daxil olmaqla Xivə şəhəri 1990-cı ildə UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilib. Sarayı gözdikcə divarlarda diqqət çəkən mavi ornamentlər göz oxşayır, insan bir anlıq özünü orta əsrlər saray dövründə təsəvvür edir. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.



səfər

Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında qarşılanma



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının

dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşıladı.



Tarixi səfər

Dövlət başçıları Xivə şəhərində "Nurullaboy" saray kompleksi ilə tanış olublar

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində "Nurullaboy" saray kompleksi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, saray kompleksi barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan "Nurullaboy" saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbəyinin əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrə qədər olan güclü istehkamlı əhatə edilib. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çıxırmaq və kiçik bir elektrik stansiyası bağışlayıb.

"Nurullaboy" sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbədiciliyini daha da artırır.

Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib



İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Prezident Şavkat MİRZİYOYEV: Əvvəlcə, bu gün bizim sənətkar dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qürur hissi keçirdim ki, qardaşla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətkar bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünyədən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.

Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarımız, qonşularımız, dostlarımız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətkarlar bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.

Prezident İlham ƏLİYEV: Qardaşım Şavkat Mirmonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünyən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımın çox məmnunam. Dünyən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhəca, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.

Şavkat Mirmonoviç bu masa arxasında söhbət etdikdə, o, hər bir ifaçının adını bildirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, orada oxuyub, bu, mədəniyyət naziridir, orada. Bu, onu göstərir



ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.

Bu gün yeni Özbəkistanı mən özüm üçün köşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.

Prezident Şavkat MİRZİYOYEV: İnşallah.

Prezident İlham ƏLİYEV: Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik.

Prezident Şavkat MİRZİYOYEV: Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışı, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir.

Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraaq.

Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, əməli mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.

Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konsert hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestrini təşkil etdi və mən bunun üçün onun xidmətinə qiymətləndirirəm. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

◆ ◆ ◆
Sonda xatirə şəkli çəkdirildi.



Tarixi səfər

Daşkənddəki "Kuksaroy" dövlət iqamətgahında Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib



Xəbər verdiyimiz kimi, iyunun 21-də Daşkənddəki "Kuksaroy" dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev incəsənət ustaları ilə söhbət ediblər.

Prezident Şavkat MİRZİYOYEV: Bu, ilk görüşdür. Biz Azərbaycana gedəcəyik. Mədəniyyət günləri əvvəl Azərbaycanda, sonra isə Özbəkistanda keçiriləcək. Biz razılaşdıq ki, Müstəqillik Günündə həm azərbaycanlı, həm də özbək artistləri Azərbaycanın və Özbəkistanın Xalq artisti adları ilə təltif edək. Lakin münisflər heyəti belə qərara gəlib ki, birinci namizəd Nəsisə xanımdır.

Prezident İlham ƏLİYEV: Mən bu gün qarşı Özbəkistanda olmağımdan çox məmnunam. Qardaşım Şavkat Miromonoviç ilə bu gün bütün günü bir yerdəyik və bu günün sonunda siz bizi sevindiriniz, yəni, öz sənətinizlə, öz musiqinizlə, Azərbaycan və özbək mahnılarının gözəl ifası ilə bizi sevindiriniz.

Dinimiz də, dilimiz də, mədəniyyətimiz də birdir, köklərimiz də birdir. Bu gün birlik hamımızın gö-



zü qarşısındadır və bu birliyi biz əbədi etməliyik. Sağ olun, sizə təşəkkür edirəm. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Azərbaycanda sizi qəbul etməyə hazırıq. Buna çox şad olarıq.

İncəsənət ustaları: Çox sağ olun. Xoş gəlmisiniz.

Prezident Şavkat MİRZİYOYEV: Mənim əziz qardaşım, bizim əziz qonağımız bu gün Özbəkistana səfərə gəlib. Ümumiyyətlə, mənim qardaşımın səfəri tarixi səfərdir. Bizim birinci tədbirimiz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin adını daşıyan meydanın, küçənin və onun abidəsinin açılışı oldu. Bu, bizim tariximizdir, bizim səmimi dostluğumuzun təəcəssümüdür.

Bizim dostluğumuzun təəcəssümü olan nailiyyətləri çox göstərmək olar. Biz ruhən, mədəniyyətcə, baxışlarımıza görə daha yaxın olanda bu, çox qiymətli dir. Bizim üçün Azərbaycanın və ya Özbəkistanın heç bir fərqi yoxdur. Bizim böyük ortaq tariximiz var.

Dövlətimizin başçısını salamlayan Özbəkistan Ali Məclis Senatının Sədri **Tənzilə NARBAYEVA** dedi: Məhrəban xanıma məndən salam deyİN.

Prezident İlham ƏLİYEV: Sağ olun. Hökmən deyərəm.

Tənzilə NARBAYEVA: Biz onu çox yaxşı tanıyıyıq.



Sonda xatirə şəklİ çəkdirildi.

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola saldı.





İyunun 22-də Milli Məclisin növbədənəkar sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə iyunun 19-da və 20-də onun rəhbərliylə Azərbaycan parlament nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərində işğırz səfəri barədə məlumat verib.

Spiker bildirib ki, səfərdə məqsəd Qlobal Parlament Konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisi ilə Parlamentlararası İttifaqın birgə təşkil etdikləri bu mötəbər toplantı müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edilmişdi. Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransın birinci panelinin əsas mürəccisi kimi etdiyi çıxışda miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətdə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərini bildirib. İl öncə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olarkən topladığı təcrübəyə əsaslanaraq qeyd edib ki, müvafiq global sazlara miqrantların və qaçqınların hüquqlarının qorunması üçün bu sahədə beynəlxalq əməkdaşlığın zərurətini göstərir.

Konfransda spiker bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verərək vurğulayıb ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması dövlətin miqrasiya siyasətinin prioritetlərini təşkil edir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki global sazişə qoşulan ilk ölkələrdən biri, regionda BMT-nin Miqrasiya Şöbəsinin milli səviyyədə ilk dəfə yaratmış ölkədir.

Konfransda Milli Məclisin Sədri ölkəmizin 2020-ci ildə Vətən müharibəsində öldürüldüyü zəfər barədə məlumat verərək söyləyib ki, 30 il ərzində işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan 1 milyona yaxın qaçqının və məcburi köçkünün ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Sahibə Qafarova bildirib ki, işğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaratmışdır. Bu qələbə sayəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququ təmin olunmuşdur və Azərbaycan bu gün dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də ölkə iqtisadiyyatına reinteqrasiya üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm və investisiyalar üçün cəlbedici bir məkana çevirəcəkdir.

Spiker bildirib ki, İstanbul şəhərində işğırz səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla ikitərəfli görüş də keçirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qaradışıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsində məmnunluq ifadə olunub. Hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi, dostluq və qaradışıq nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin ikitərəfli əməkdaşlığın dinamik inkişafına töhfə verdiyi nəzərə çatdırılıb. Görüşdə qarşılıqlı maraqlı digər məsələlər də müzakirə edilmişdir.

Milli Məclisin Sədri çıxışının sonunda Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanova və nümayəndə heyətinin digər üzvlərinə minnətdarlığını bildirib.

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlik 20 məsələ daxil edildi. O bildirib ki, dünya iqtisadiyyatında gedən proseslər və bu proseslərin ölkə iqtisadiyyatında yaratdığı meyillər, o cümlədən ölkənin 5 ayın makroiqtisadi göstəriciləri bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi zərurətini yaradıb. Bununla əlaqədar olaraq ölkə Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib. Gündəlik ilk üç məsələsi mənfi və qanun layihələridir. Spiker qeyd edib ki, hər üç qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsində dair izahatda 2022-ci ildə dövlətin müdafiəsinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpə və yenidənqurma işlərinin sürətləndirilməsi, sosial qayğının artırılması və orzaq təhlükəsizliyinin təmin edil-

Milli Məclisin iclasında

Artan büdcə gəlirləri

Böyük qayıdışı sürətləndirir



məsi üçün bir sıra zəruri tədbirlərin dövlət qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacını yarandırdığı qeyd edilib. Komitə sədri deyib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən büdcə gəlirlərinin 26 milyard 816 milyon, xərclərinin 29 milyard 879 milyon, kəsirinin isə 3 milyard 63 milyon manat olması planlaşdırılmışdır. Eyni zamanda 2022-ci ildə ümumi daxili məhsulun real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq eməkhaqqının artım tempinin isə 8.7% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsinə hesablamalar neftin bir barelinin orta illik qiymətini 50 dollar səviyyəsinə uyğun həyata keçirilmişdir.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geoiqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində ölkə iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə olunan valyuta gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft sahəsində ÜDM 11% artım nümayiş etdirilib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi 25.5 milyard manatı keçib, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38.5% artdı. Bu ilin birinci rübü ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşdı. Bu müddət ərzində neft ixracından 3.8 milyard dollar, qaz ixracından isə 3.5 milyard dollar valyuta gəlirləri əldə edildi. Qeyd olunub ki, bu artımlar son 12 ilin ən böyük artımlardır. Həmçinin göstərilən müddət ərzində orta aylıq eməkhaqları 14.2% artıb, inflyasiyanın orta illik göstəricisi 12.6%, Azerlight markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin beş ayı ərzində dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən, dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 milyard manat və ya 10.8% çox yerinə yetirilib. Bu müddətdə dövlət büdcəsinin xərcləri proqnozdan 70 milyon manat və ya 0.7% çox icra edilib. Bu dövrdə dövlət büdcəsində 1 milyard 992.4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2.4 dəfə çoxdur. Bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün zəruri zərurətdir.

Tahir Mirkişili bildirib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon manat, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif edilir. Qeyd olunub ki, dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır.

Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsi üçün yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, orzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, yəni, neqliyyat və təhsil sahələrində infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün davam etdirilməsi, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi və digər ehtiyatların qarşılınması üçün xərclərin artırılmasına dair dövlət başçısının digər tapşırıqları da olub.

Qeyd edilib ki, 2022-ci ilin ötən 5 aylıq dövlət iqtisadiyyatının inkişaf göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş nəticələr olduqca məmnunedicidir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7.2 faiz, qeyri-neft sektoruna üzrə 11 faiz artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri də əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və ya 110.8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 27.8 faiz çoxdur. Büdcə gəlir-

lərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33.4 faiz çoxdur.

Ötən müddətdə icmal büdcəsinin göstəricilərinə də əhəmiyyətli dəyişikliklər qeyd olub. İcmal büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və ya 24.2 faiz artıb. Ötən 5 ay ərzində icmal büdcəsi üzrə 2 milyard 179 milyon manat kəsir proqnozlaşdırılırsa da, faktiki olaraq 3 milyard 900 milyon manat büdcə artıqlığı yaranıb.

Diqqətə çatdırılıb ki, yenidən baxılmaqla formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-neqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində neqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial-müdafiə sahəsində, o cümlədən emək pensiyaları üzrə maddi yardımın və sosial mənaivənlər üzrə ödənişlərinin maliyyələşdirilməsinə, orzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsinə və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.

Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5,5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcəsinin gəlirləri 36 milyard 661 milyon manat, xərcləri isə 35 milyard 541 milyon manat proqnozlaşdırılıb. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən müvafiq olaraq gəlirlər üzrə 8 milyard 976 milyon manat və ya 32,4 faiz, xərclər üzrə isə 2 milyard 627 milyon manat və ya 8 faiz çoxdur. İcmal büdcəsi 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunsada da, 6 milyard 349 milyon manat əlavə gəlirlər hesabına icmal büdcədə 1 milyard 120 milyon manat profisit gözlənilir. İcmal büdcəsinin tərkibində daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 606 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 300 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin və xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsinin ayrılan dövlət büdcəsinə nisbətən 2 milyard 707 milyon manat və ya 6 faiz artırılması nəzərdə

tutulur. Artımdan sonra muxtar respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606 milyon manat təşkil edəcək.

Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının və müvafiq düzəlişlərin edilməsinin əsas hədəfi ölkəmizin artan maliyyə potensialı və gəlirləri hesabına dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi prioritet vəzifələrin və inkişaf gündəliyində duran məsələlərin həlli üçün əlavə maliyyə təminatının yaradılmasındadır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, sənədə əsasən, fondun gəlirlərinin və xərclərinin bərabər olmaqla 299.5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi təvsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşdırılıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhliyyə ödəmələri üzrə xərclər hesabına formalaşdırılacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcək.

Sonra komitə sədri Musa Quliyev "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında danışıb. Təqdim olunan layihəyə əsasən, işsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədə maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta fondu daxil olmaqla məbləği düzəldilən 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədə maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə əsasən 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manat azaldılaraq 21 709 238,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.

Komitə sədri Tahir Mirkişili "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədə bağlı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi, "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair Palatanın rəyini təqdim edib.

Müzakirələr zamanı çıxış edən komitə sdrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Ramin Məmmədov, Rəşad Mahmudov, Aqiyə Naxçıvanlı, Vüqar Bayramov, Elşən Musa-

yev, Tahir Karimli, Fazil Mustafa qanun layihələrini dəstəklədiklərini bildiriblər, dəyişikliklər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Yekunda qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda gündəliyin üçüncü oxunuşunda olan növbəti 6 məsələsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Ələt Azad İqtisadi Zonası haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qeyd edib ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və zonanın səlahiyyəti qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Ələt zonasında vergi və gömrük tənzimləməsinə, investirlərin hüquqlarının qorunmasına və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələr nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Tahir Mirkişili "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsini (üçüncü oxunuş) də təqdim edib. Bildirib ki, qanun Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investirlərin hüquqlarının və qanuni maraqlarının qorunmasını təmin edir. Sənədə investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və əsas istiqamətləri, dövlət tənzimləməsinin prinsipləri, investisiya fəaliyyətinin təşviqi, prioritetləri və həyata keçirilməsi formaları öz əksini tapıb. Eyni zamanda investirlərin hüquq və vəzifələri, bu sahədə dövlət tərəfindən verilən təminatlar və digər məsələləri əhatə edən maddələr təsbit olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində, Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, təklif edilən dəyişikliklər "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməyi qaydası haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti üç məsələ ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətə bir-birinə yaxın qanun layihələridir. Hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanundan irəli gəlir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri barədə məlumat verib. Bildirib ki, qeyd olunan məsələlərdə nəzərdə tutulan dəyişikliklər "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edir.

Komitə sədri Əhliman Əmiraslanov dəyişikliklərə bağlı Səhiyyə komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Sonra gündəlikdəki növbəti sənəd barədə bildirilib ki, "Əhliman sağlamlığının qorunması haqqında", "Mülki dövlətdən çıxarılma və yerləşdirilmə (mülki dövlətdən çıxarılma) əşyalarının siyahısı haqqında", "Mülki dövlətdən çıxarılma əşyalarının siyahısı müəyyən iştraqlarına məhsul ola bilən və dövlətdən çıxarılma xüsusi icazə əsasında yol verilən (mülki dövlətdən çıxarılma) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakterini daşıyır.

Bu layihə barədə İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Səhiyyə komitələrinin müsbət rəyləri səsləndirilib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra gündəlikdə ikinci oxunuşda olan üç məsələyə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin təkisi haqqında", "Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasının mühafizəsi haqqında", "Tütün və tütün məmulatı haqqında", "Telekommunikasiya haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortları haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi "Sahibkarlıq sahəsində aparılan yoxlama tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq hazırlanıb və həmin qanunla digər qanunlar arasında uzlaşmanı təmin edir.

Təklif olunan dəyişikliklər barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət, Aqrar siyasət və Mədəniyyət komitələrinin rəyləri diqqətə çatdırılıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri müavin Mələhət İbrahimqızı "Dövlət sosial sığorta sistemində fərdi uçot barədə" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi sığortaönlənlərin qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilini ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Daşınar əmlakın yüklüliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verib. Bildirib ki, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. Təklif olunan dəyişikliklər həmin qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakterini daşıyır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda birinci oxunuşda olan qanun layihələri təqdim edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquq şəxslərinin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimləməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərini

ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilməsi vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihə ölkə Prezidentinin tərəfindən parlamentə təqdim edilib. Medal barədə Əsasnaməyə əsasən, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)" yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif ediliblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclis Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətə bir-birinə yaxın olan qanun layihələridir.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti məsələləri - "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiyası haqqında, "Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş)", "Konstitusiyaya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini konseptual baxımdan təqdim edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya müəyyəndir. Həmin strategiyada dövlət qulluqlarının əməkdaşlığı sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulub. Məhz bu strategiyanın tətbiqi nəticəsində cari ilin əvvəlində icra hakimiyyəti orqanlarına əməyin ödəniş sistemi təkmilləşdirilib və dövlət qulluqlarının vəzifə mənaivələri artırılıb. Bu gün isə məhkəmə hakimiyyəti, qanunvericilik hakimiyyəti orqanlarında, İnsan hüquqları üzrə müvəkkil təsisatında icra hakimiyyəti orqanları ilə eyni vahid əməkdaşlığı sistemində keçirdi nəzərdə tutulub. Qeyd olunub ki, təklif olunan dəyişikliklərdə qanunvericilik və məhkəmə hakimiyyətinə oxşar mexanizm tətbiq olunur, yəni əməkdaşlıq əlavələr edilir, digər mənaivələr ləğv olunur. Bununla yanaşı, hakimiyyət orqanlarının əməkdaşlığında mövcud olan bağlılıq aradan qaldırılıb və hakimiyyət qollarının əməkdaşlığı müstəqil qaydada müəyyən edilir. Bu qanun layihələri dövlət orqanlarında vahid əməkdaşlığı sisteminin tətbiqini təmin edəcək. Komitə sədri deputatların ölkə Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirib.



Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli "Vətəna xidmətə görə" ordeni ilə
Qurbanov Firudin İsa oğlu

3-cü dərəcəli "Vətəna xidmətə görə" ordeni ilə
Bayramov Azər Əziz oğlu
Dövlətxanov Dövlətxan Famil oğlu
Həsənov Təbriz Oruc oğlu
Rəsulova Gülnar Akif qızı

"Tərəqqi" medalı ilə

Abasov Lətif Böyükəğa oğlu
Abbasov Amil Zərqəm oğlu
Adıgözəlov Mehman Musa oğlu
Atai İradə Nəcəfzadə qızı
Babayev Fərman Qəzənfər oğlu
Babayeva Tatyana Vitalyevna
Balakışiyev Gəray Sarı oğlu
Bayramov Aydın Oqtay oğlu
Cəfərov Zöhrab Şahverdi oğlu
Dadaşov Fərc Balabay oğlu
Dadaşova Xəlilə Nəriman qızı
Əbdürəhmanova Sofiya Məmmədovna
Əkbərov Elman Əsgər oğlu
Əliyev Elnur Ələddin oğlu
Feyzullayev Rəhman İbrahim oğlu
Fərcəv Xəlil Şaban oğlu
Gülməmmədov İsmayıl Şirməmməd oğlu
Həbiyev İlqar İqəd oğlu
Həsənov Əli Oruc oğlu
Həsənov Həmid Mirzə oğlu
Həsənov Həsən Oruc oğlu
Həşimov Rəhman Rəhman oğlu
Hüseynov Hüseynağa Allahverdi oğlu
Xubanov Saleh Lətif oğlu
İsayev Vüsal İbrahim oğlu
İsmayilova Gülnar Əbilfət qızı
İsmayilova Kəmalə Ənvər qızı
Kərimov İsmayil Ələkbər oğlu
Kərimova Səkinə Nəriman qızı
Qasımova Humay İldırım qızı
Qazıbayov Səfər Arif oğlu
Qəmbərov Süleyman İsmayıl oğlu
Mahalova Afaq Yusif qızı
Məhmədov Allahverən Məmmədqulu oğlu
Məmmədov Əhməd Veysal oğlu
Məmmədov Rəhim Oqtay oğlu
Məmmədov Tofiq Cənbaxış oğlu
Muxtarov Muxtar Rzaqulu oğlu
Muxtarov Vəli Əliheydər oğlu
Nəzərov Mehman Əkbər oğlu
Novruzov Nuruəddin Məhəmməd oğlu
Sadıqova Nigar Pırverdi qızı
Səmədov Solmaz Əjdər qızı
Şirəliyev Yaşar Əhmədsoltan oğlu
Tağıyev Tağı Oruc oğlu
Tarverdiyev Fikrət Əlisimran oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Abbasov Eldar Mürğuz oğlu
Abbasov Nazim Süleyman oğlu
Abdulla Rəşad Qalib oğlu
Abdullayev İlham Tofiq oğlu
Abdullayev Yalçın İsa oğlu
Abdullayeva Nəcəm Abdulla qızı
Abdullayeva Şəhla Abdulla qızı
Ağamədov Şahin Tərxan oğlu
Ağayev Əli Nəbi oğlu
Ağayev Famil Məhəmməd oğlu
Axundov İlqar Şəmşəd oğlu
Aslanov Şair Bəyqəs oğlu
Aslanova Fəzilə Soltan qızı
Bağirov Əhəd İsmayil oğlu
Bağirova Mehriban Nazim qızı
Balacayeva Zivər Barat qızı
Bayramov Mədəd Əjdər oğlu
Bayramova Gülşən Novruz qızı
Bayramzadə Yalçın Rasim oğlu
Binnətov Natiq Səməddin oğlu
Calalova Lamiyə Tofiq qızı
Cavadov Emil Əjdər oğlu
Cavadov Xəlil Ramiz oğlu
Cavadov Natiq Eldar oğlu
Cavadova Sevdə Mahmud qızı
Cəbrayilov Elşad Mehman oğlu
Cəfərlil Adilə Ənvər qızı
Cəfərov Mətləb Məmməd oğlu
Cəfərova Güllüstan Hidayət qızı
Cəlilov Vəli Amil oğlu
Cəlilova Hicran Qafar qızı
Eyvazov Emin Yaşub oğlu
Əhmədov Anar Hüseyn oğlu
Əhmədov Azad Atababa oğlu
Əhmədov Cavid İmran oğlu
Əhmədov Xanmusa Firidun oğlu
Əhmədov İlkin Bəhran oğlu
Əhmədov Ramal Nuruəddin oğlu
Əhmədova Kəmalə Lətif qızı
Ələkbərov İsmayıl Qurban oğlu
Əlişov Natiq İbrahim oğlu
Əliyev Akif Rəhman oğlu
Əliyev Bayram Feyzulla oğlu
Əliyev Elgin Hüseyn oğlu
Əliyev Fərid Həbib oğlu
Əliyev Mübariz Nəriman oğlu
Əliyev Ruslan Şahvəli oğlu
Əliyev Şababa Məzahir oğlu
Əliyev Ülfət Fazil oğlu
Əliyeva Afaq Qromin qızı
Əliyeva Çimnaz Məstan qızı
Əliyeva Sevil Fəroməz qızı
Əliyeva Zəminə Qadır qızı
Əməşov Yaşar Allahqulu oğlu
Əmrahov Rəşad Tofiq oğlu
Əsədov Anar Mehman oğlu

Əsədov İnam Zakir oğlu
Əsgərov Elvin Akif oğlu
Əyubova İradə Abuzər qızı
Əzizov Rasim Dursunəli oğlu
Fətəyev Elman Yaşar oğlu
Hacıyev Rəşad Elton oğlu
Hacıyeva Zəhra Qardaşxan qızı
Heydərov Kamil Qafar oğlu
Həmzəyeva Leyla Ələmdar qızı
Həsənova Rubabə İmran qızı
Hüseynov Nuruəddin İslam oğlu
Hüseynov Anar Fazil oğlu
Hüseynov Bəxtiyar Baloqlan oğlu
Hüseynov Nizami Məsi oğlu
Hüseynov Sənan Eldar oğlu
Hüseynov Sənan Sabir oğlu
Hüseynov Yunis Fazil oğlu
Hüseynova Mələhət Səməd qızı
Hüseynova Vəfa Astan qızı
Xanabadi Leyla Zahid qızı
Xanənov Xanlar Baloqlan oğlu
Xanəmov Emil Əhməd oğlu
Xəlilov İlham Caiz oğlu
İbrahimli İlahə Nuruəddin qızı
İbrahimov Qalib Əhmədəğa oğlu
İbrahimov Vüsal Əvəz oğlu
İbrahimov Yaşar Əkbər oğlu
İbrahimova Aynur Elman qızı
İbrahimova Zəhra Aydın qızı
İlyasov Səbuhi Balqiyas oğlu
İmanov Elvin Kazım oğlu
İsayev Aydın İsayev oğlu
İsayev Bəhəddin Həsən oğlu
İsayev Fərid Zahid oğlu
İsayev Zaur Firqət oğlu
İsgəndərov Ravil Məmməd oğlu
İsmayilov Rafiq Səlim oğlu
İsrafilov Samir Malik oğlu
Kərimov Hikmət İsfəndiyar oğlu
Kərimov İlham Yadulla oğlu
Kərimova Lalə Hekayət qızı
Qaffarzadə Pərviz Məhir oğlu
Qaralov Bəkir Teymuraz oğlu
Qarayev Nadir Bədir oğlu
Qəhrəmanova Amaliya Qəfər qızı
Qəhrəmanova Səkinə Hüseyn qızı
Qəmbərova Şəbnəm Hafiz qızı
Qənbərov Nazim Nəcəf oğlu
Quliyev Gülbala Rza oğlu
Quliyev Rasim Rəhim oğlu
Quliyev Sabir Pirqulu oğlu
Quliyev Teymur İsmixan oğlu
Quliyeva Kəmalə Kamil qızı
Quliyeva Nurlana Aftandil qızı
Qurbanov Arif Paşa oğlu
Mahmudova Pərvin Mahmud qızı
Məcidov Rövşən Qəhriman oğlu
Məhərrəmovə Sahibə Şahhüseyn qızı
Məlikova Günel Əbdülməmməd qızı
Məmmədəliyeva Könül Ziyadxan qızı
Məmmədli Azər Kəçəri oğlu
Məmmədov Cavid Nəriman oğlu
Məmmədov Ceyhan Qəribəğa oğlu
Məmmədov Xudəkərim Avtandil oğlu
Məmmədov İsa Fərahim oğlu
Məmmədov Kərim Türbəndə oğlu
Məmmədov Sahib Pirməzər oğlu
Məmmədov Samir Fərrux oğlu
Məmmədov Zaur Yusif oğlu
Məmmədova Günel İsmayıl qızı
Məmmədov Vüsal Əziz oğlu
Mənzəfov Nəsimi Həsənəxan oğlu
Məstəliyev Rafiq Duman oğlu
Məstəliyev Vəli Mursəli oğlu
Mirzəzadə Əfsanə Ənvər qızı
Muradov Faiq Nizami oğlu
Muradov Vüqar İbrahim oğlu
Muradov Şölə Fəruz qızı
Mursəqulov Azər İsmayıl oğlu
Musayeva Ləman Samir qızı
Mustafayev Fəxrə Xudayar oğlu
Nağıyev Anar Nazim oğlu
Nəbiyeva Cavidan Məhir qızı
Nəsirov Rauf Qüdrət oğlu
Nəzərov Zəhid Məmməd oğlu
Nəzirova Üliyyə İsgəndər qızı
Novruzov Razi Ələvsət oğlu
Nuhiyeva Şəlalə Mehmanağa qızı
Nuriyev Mikayıl Əziz oğlu
Orucov Eldəniz Əlixan oğlu
Orucov Nəsim Hidayət oğlu
Pənahov Həmid Təşkilat oğlu
Rəcəbov Ramil Mübariz oğlu
Rüstəmovə Humay Mirçələ qızı
Rzayev Həbib Firidun oğlu
Rzayeva Validə Əbi qızı
Seyfəliyev Elçin Qubad oğlu
Seyidəhmədli Bəhriz Əlibala oğlu
Seyidov Yusif Abdulla oğlu
Səfərov Vüqar İbrahim oğlu
Səmədov Bəxtiyar Azər oğlu
Səmədov Əmər Vilayət oğlu
Səmidov Rauf Rza oğlu
Süleymanov İlham Məmməd oğlu
Süleymanova Sevdə İbad qızı
Şirənova Elza Şirin qızı
Verdiyeva Nailə Rasim qızı
Vəliyev Eldəniz Musa oğlu
Vəliyev İqbal Yusif oğlu
Vəliyeva Kəmalə Qiyas qızı
Volkova Olqa İlyiçinə
Yəhyayeva Aynurə Əlihadı qızı
Yusifov Yusif Xasay oğlu
Yusifzadə Sevinc Amil qızı
Yusubova Şəlalə Mayıl qızı
Zeynalabdiyev Elçin Musa oğlu
Zeynalov Etibar Fəxrəddin oğlu
Zeynalov Vüqar Əliəğa oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2022-ci il

Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib

İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının videokonfrans formatında 17-ci iclası keçirilib.

Milli Məclisdən verilən məlumata görə, komissiyanın iclasına Milli Məclisin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər. İclas həmsədrliyin giriş sözləri ilə başlayıb. Milli Məclisin birinci vitse-spikeri, komissiyanın həmsədri Əli Hüseynli iclas iştirakçılarını Milli Məclisin Sədri Sahibə Qafarovanın adından salamlayıb. O, Azərbaycan və Ermənistan arasında sülhün və əməkdaşlığın yaradılmasında Rusiyanın göstərdiyi səy və töhfəyə görə Azərbaycan və



Rusiyanın dövlət başçılarının sözləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini qeyd edib.

Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlardan söz açıb, Azərbaycan və Ermənistan arasında sülhün və əməkdaşlığın yaradılmasında Rusiyanın göstərdiyi səy və töhfəyə görə Azərbaycan və

Komissiyanın həmsədri Qalina Karelova çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir və mövcud olan yüksək səviyyəli münasibətlər hər iki ölkənin milli mənafeyinə cavab verir. O qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülhün bərpə olunmasını və əməkdaşlığın əsasını qoyulmasını fəal şəkildə dəstəkləyir.

Federal Şuranın Sədr müavini çıxışında vurğulayıb ki,

Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb.

İclasda Milli Məclisin deputatları Nizami Səfərov gündəliyin "Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və parlamentlərarası əməkdaşlığın dövlətlərarası əlaqə-

lərin inkişafına töhfəsi haqqında", Emin Hacıyev "Rusiya-Azərbaycan regionlararası əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında", Sevinc Hüseynova "Turizm sahəsində ikitərəfli qarşılıqlı təsir intensifikasiyası üçün əlverişli şəraitin yaradılması haqqında" məsələlərə bağlı məruzə ilə çıxış ediblər. Onlar iqtisadi, ticari, regionlararası, parlamentlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət, təhsil, turizm kimi sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər.

Videokonfrans sonunda Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının qarşdakı bir il üçün iş planı və 18-ci iclası ilə əlaqədar məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.

"Azərbaycan"

Səməd SEYİDOV: "Azərbaycan bu gün yaratdığı reallıqla Avropaya məsləhət verir"

AŞ PA-da Avropada ən gərgin problemlərdən olan antisemitizm məsələsi müzakirə olundu. Bu gün tolerantlıq mühitində gərə Azərbaycan bütün ölkələrə nümunədir.

Buna görə də heç də təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin əksəriyyəti müzakirələrə qoşularaq çıxış etdi. Nümayəndə heyətimizin üzvləri ölkədəki proseslərdən, millətlərarası münasibətlərdən, dinlərarası əlaqələrdən, multikulturalizmdən, Prezident İlham Əliyevin apardığı siyasətdən, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən Avropaya məlumatlar verdilər.

Bu fikirləri AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: "Bu məsələyə düzgün yanaşan, münasibət göstərən Azərbaycan fəaliyyəti ilə sübut etdi ki, ermənilərin dini, millətlərarası məsələlərə bağlı Azərbaycanla qarşı yürütdükləri iddialar tamamilə böhtan xarakterlidir. Azərbaycanda xüsusi harmoniya mövcuddur. Bütün etnik qruplara, dinlərə hörmətlə yanaşılır".

Səməd Seyidov vurğulayıb ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasətinin bəhrəsidir. Ölkədəki mövcud millətlərarası münasibətlər Azərbaycanı tamamilə

yeni müstəvidən təqdim edir, Qarabağda yaratdığımız yeni reallığı sübut və təsdiq edir. Nümayəndə heyətimizin üzvlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda başqa millətlərin hüquqları necə qorunursa, eləcə də ermənilərin hüquqları qorunacaq. Hər hansı başqa iddianın əsası yoxdur və ola da bilməz. Bu baxımdan bugünkü müzakirələr çox vacib müzakirələr idi. Bu müzakirələr başqa müstəvidə olan müzakirələr idi.

"Bu gün Azərbaycan Avropa problemlərinin həllinə töhfələrini verir. Azərbaycan elə bir reallıq yaradıb ki, o, artıq Avropada gedən prosesləri təhlil edir və ona məsləhət verir. Bu, ölkə-

mizin böyük nailiyyətidir", - deyər S.Seyidov bildirib.

O deyib ki, artıq Azərbaycanın deputatları Qurumun Monitoring komitəsinə sədrlik edirlər. Monitoring komitəsinin məruzəçiləri təyin olunublar.

Sessiyanın uğurla keçdiyi bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, bu uğurun əsasında Azərbaycan Prezidentinin regionda, ölkədə yaratdığı yeni reallıq durur. Müasir Azərbaycanın siyasi çəkisi onun Avropada, dünyada təsir qüvvəsidir. Bu təsir qüvvəsinə AŞ PA-dakı nümayəndə heyətimizin üzvlərinin hər biri Qurumun sessiya zalında, eləcə də çıxışlarında olan reaksiyalarda aydın görünür.

Laçın yolunun inşası aparılır



İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturunu layihələndirən biri də Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisi-

dir. Artıq yolun asfaltlanması başlanılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu işə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından çox önəmlidir.

Laçın şəhərinə daxil olma- dan yeni avtomobil yolunun



inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, süni qurğuların inşası işləri görülür. "İnşaat Norma və Standartları"na uyğun olaraq yararsız qrun, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni torpaq yatağının və yol



"Azərbaycan"



Strateji tərəfdaşlığın yeni yüksəliş mərhələsi başlayır

İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri, imzalanan mühüm sənədlər çöxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdı

Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığında və çöxtərəfli münasibətlərində yeni yüksəliş mərhələsi başlayır. İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Şavkat Mirziyoyevlə aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı.

Azərbaycan Prezidentinin Özbəkistana budəfəki ikinji dövlət səfərinin 25 il əvvəlki Ümummilli Lider Heydər Əliyevin dost ölkəyə səfər tarixi ilə üst-üstə düşməsi və səfərin Daşkəndin mərkəzində Ulu Öndərin abidəsinin, onun adını daşıyan meydana parkın açılışı ilə başlaması həm rəmzi mənə daşıyır, həm də çox mühüm əlamətdar hadisə kimi tarixə yazıldı. Bu, Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın bariz təzahürüdür.

İkitərəfli siyasi-diplomatik münasibətlər, imzalanan 155 sənəd

İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq özlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarının yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi rəssiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan əmiriyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

İlham Əliyev vurğulayıb ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, həm də alınan qərarlara əsasən, bu səfər və razılaşmalar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Eyni zamanda investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə edilən razılaşmalar ömtəd dövrünün artırılması, daha geniş əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.

Əməkdaşlığın yeni inkişaf mərhələsinin yol xəritəsi

Tarixi səfər çərçivəsində dövlət başçıları beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi də apararaq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızıb, BMT və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakterini, qarşılıqlı dəstəyin vacibliyini qeyd ediblər.

ğün hansı işlərin həyata keçirildiyi ilə bağlı prezidentlərdə hesabatlar verəcək.

Şavkat Mirziyoyev eyni zamanda vurğulayıb ki, strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı münasibətlər genişləndirilməli, yeni platforma, yeni istiqamətlər yaradılmalıdır. İlham Əliyevin dediyi kimi, bu yol xəritəsi həyata keçirilməlidir. Əgər buna uyğun addımlar atılarsa, bu, gələcək münasibətlərin rəhni olacaq.

Prezident İlham Əliyevin söylədiyi kimi, bu tarixi dövlət səfəri Azərbaycanla Özbəkistanın gələcək qarşılıqlı aktiv fəaliyyətinin əsasını qoydu.

Xatırladaq ki, səfərin ilk günü, iyunun 21-də İlham Əliyev həmkarı Şavkat Mirziyoyevlə "Kuksaroy" dövlət iqamətgahında fəxri qonaqlar xiyabanında ağac əkdilər, Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış oldular.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Yaponiya portalı Prezident İlham Əliyevin Özbəkistana səfəri barədə məlumatlar yayıb



Yaponiyanın "ajmedia.jp" portalı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri barədə AZƏRTAC-a istinadla məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyətlərin aradan qaldırılmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin ilk olaraq Özbəkistana səfər etdiyi vurğulanır. Burada rəsmi qarşılanma, görüşlər, Daşkənddə Heydər Əliyev meydanının açılışı, iki ölkə arasında sənədlərin imzalanması mərasimi və səfərin digər məqamları barədə yapon oxucularına məlumat verilir.



Məlumatlarda, həmçinin dövlət başçılarının ikitərəfli görüşü və digər tədbirlərdəki çıxışlarından məqamlara da yer verilib.

Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çöxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün söyləyən davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkışafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə "Elektron prokurorluq" informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təsəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin yaradılmasına dair ötən il mayın 7-də imzalanan fərmanın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.

Bundan sonra, ilkin mərhələdə informasiya sisteminin tətbiqi nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş modulaların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlməli funksiyalar diqqətə çatdırılıb.

Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin "Elektron Hökumət" portalına və "Elektron Məhkəmə" informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin aprelin 28-də Sumqayıt şəhərində Hacı Zeynalabdin qəsəbəsində baş vermiş yanğın sənədlərinin arxivləşdirilməsində fərləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq ömrlə təltif olunmuş prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.

Tokioda keçirilən "JFEX-2022" beynəlxalq sərgisində Azərbaycan ilk dəfə böyük stendlə təqdim edilir

İyunun 22-də Tokionun möhtəşəm "Big Sight" sərgi salonunda açılan "Japan Food Expo Fair-2022" (JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri ilk dəfə böyük stendlə təqdim edilir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın "TET International Development Co.LTD" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ölkəmizin "Made in Azerbaijan" brendi ilə tanınan yüksəkkeyfiyyətli, xüsusi orqanik məhsulları həm bu gündəgər ölkənin, həm də Asiya regionunun şirkətlərinə təklif olunur.

Qeyd edək ki, "JFEX-2022" beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərdən biri hesab edilir. Təşkilatçıların bildirdiyinə görə, koronavirus pandemiyasının enişə doğru getdiyi vaxtda təşkil olunan sərgidə dünyanın, o cümlədən Yaponiyanın 1500-ə yaxın şirkəti iştirak edir. Üç gün davam edəcək sərgiyə on minlərlə ziyarətçinin gələcəyi proqnozlaşdırılır.



"JFEX-2022" sərgisində Azərbaycan şirkətlərinin yüksək səviyyədə təmsil olunduğunu qeyd edən "TET International Development Co.LTD" şirkətinin prezidenti Taro Savada AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: "Bu sərgidə iştirak edən Azərbaycan şirkətləri yüksək baxışa malik, ölkə daxilində uğur qazanan və xaricə, xüsusən də Asiya bazarına çıxmaqda maraqlı olan şirkətlərdir. Çox şadam ki, yapon xalqı zaman keçdikcə möhtəşəm Azərbaycan haqqında daha məlumatlı olmağa başlayıb. Ötən il paytaxt Tokioda və Osa-kada təşkil olunmuş üç sərgidə Azərbaycan məhsullarını artıq nümayiş etdirmişik. Budəfəki sərgi isə Yaponiyada təşkil edilən ərəq məhsulların və içkilərin ən böyük sərgilərindən biridir. Bu tədbirə Yaponiyanın hər yerindən təxminən 15 min alıcının qatılacağı gözlənilir. Planlaşdırdığımız kimi, Azərbaycan stendi üç tərəflidir və təqribən 55 kvadratmetr sahəni əhatə edir. Burada Azərbaycan məhsullarının təqdimatı üçün mü-



kəmməl şərait yaratmağa çalışmışıq. Sərgidə iştirak edən şirkətlərin təqdim etdiyi şərab, nar şirəsi, fındıq, xurma qurusu, müxtəlif çeşiddə digər quru meyvələr, bal, ədviyyatlar və başqa məhsullar burada yer alıb. Azərbaycan Respublikasının İxracını və Investisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Sahibkarlar Federasiyası (ASK) və "Ailə Biznesinə Asan Dəstək" (ABAD) şirkətinin dəstəyi ilə iştirakçı şirkətlərin nümayəndələri də sərgiyə qatılmaq üçün Tokiyaya gəliblər. Bu, həmin şirkətlərin Yaponiya bazarına daxil olması üçün bö-



yük imkan deməkdir. Arzumuz Yaponiya bazarını Azərbaycanın hər yerindən mallarla təmin etməkdir. Düşünürəm ki, Yaponiya bazarında əldə ediləcək uğur və təcrübə ilə digər ölkələrin bazarlarına daxil olmaq nisbətən asan olacaq".

da Yaponiya yox idi. Bu gün isə "TET International Development Co.LTD" şirkətinin yardımı ilə ilk dəfə məhsullarımızı yapon alıcılarla təqdim edirik. Ümid edirik ki, "Made in Azerbaijan" brendi ilə dünya səs salan məhsullarımız Yaponiya bazarında da özünü yer tutacaq. Yerli şirkətlərlə müqavilələr imzalayaraq, Yaponiyaya da məhsullarımızı ixrac edəcəyik".

Artıq bir ildir ki, Zaqatalanın "AHEC" şirkətinin məhsullarını Yaponiya bazarına ixrac etdiklərinə xatırladan şirkətin təsisçisi İsmayıl Orucov isə qeyd edib ki, sərgiyə qatılmaqda məqsəd yeni alıcı şirkətlərin müəyyən olunmasıdır: "Ümid edirik ki, "JFEX-2022" sərgisi bizə Yaponiyada və ətraf ölkələrdə yeni tərəfdaşlar tapmağa yardım edəcək. Belə möhtəşəm sərgiyə gəlməyə göstərdiyi köməyə görə "TET International Development Co.LTD" şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan fındıq məhsulunun istehsalı və ixracatçısı kimi dünyaya ilk beşiyə daxilidim. Yaponiya da bizim alıcılar sırasındadır xüsusi yer alır. Çalışacağıq ki, "Made in Azerbaijan" brendi ilə tanınan məhsullarımızın ixrac cəhətlərini daha da genişləndirək".

"JFEX-2022" beynəlxalq sərgisində iştirak etməyin təmsil etdiyi "ECODRY" şirkəti üçün də faydalı olacağına inandığımızı vurğulayan şirkətin nümayəndəsi İsaməddin Dəmirov isə bildirib ki, əvvəllər bir çox beynəlxalq sərgilərə qatılmasalar da, ilk dəfə Yaponiyaya gəliblər: "Şirkətimizin "fayda+əm-tə" nişanı altında istehsal etdiyi məhsulları sərgidə yapon alıcılara təqdim edirik. İlk dəfə Yaponiyada belə böyük qida və içkilər sərgisində məhsullarımızı "Made in Azerbaijan" brendi altında nümayiş etdiririk. Sərginin ilk günü olmasına baxmayaraq, ziyarətçilər Azərbaycan məhsullarına böyük maraq göstərirlər. İnənirəm ki, uğurlu nəticələr əldə edə biləcəyik. "TET International Development Co.LTD" şirkətinə sərgiyə qatılmağa göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk".

Üç gün davam edəcək sərgi iyunun 24-də başa çatacaq.



Dünyəvi dövlətin ərazisində yaşayan müasir və demokratik cəmiyyətlərdə birgə yaşayış modelinin qurulması əsas şərtlərdən biridir. Qloballaşan, dini ədavətin, dinlərarası münasibətlərin və ya hər hansı müxtəlif din daşıyıcıları arasında qeyri-normal münasibətlərin hökm sürdüyü dünyada yalnız uğurlu və düşünülmüş siyasət sayəsində humanist cəmiyyət formalaşdırmaq mümkündür. Azərbaycan uzun illərdir bu siyahıda dinindən, irqindən, milliyətindən asılı olmayaraq, hər bir şəxsin bərabər hüquqlu, dinə şəkildə və birgə yaşadığı məkan olaraq ön sıralarda yer almağı bacarır. Azərbaycan öz toleranlığı, dini plüralizmi, islam həmrəyliyini yüksək səviyyədə qoruması hesabına mənfi tendensiyalardan, məzhəb qarşıdurmalarından çox-çox uzaqdır.

Təbii ki, belə bir sağlam mühitin mövcud olmasında, formalaşmasında dövlətin, onun heyətə keçirdiyi siyasətin mühüm əhəmiyyəti var.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində də yenidən quruluş prosesi başlandı. Milli-mənəvi dəyərlərinə sahib çıxmıqla yanaşı, ictimai-siyasi cəhətdən sekulyar bir cəmiyyət modelini nümayiş etdirən ölkəmizdə müstəqillikdən sonra dini dəyərlərin sürətli yayılması tövəcə bəzən oldu. Ulu Öndər Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda ölkədə dinlə bağlı durum ürəkcaqan səviyyədə deyildi, müəkkəb və ziddiyyətli vəziyyət hökm sürürdü. Azərbaycanı belə bir çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir lider çıxara bilərdi. Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, məqsədyönlü, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətləri ilə bağlı vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bildi. Dini sahədəki gərginlik aradan götürüldü, radikal qruplaşmaların fəaliyyətinin qarşısı alındı və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində önəmli tədbirlər həyata keçirildi. Ümummilli Liderin sayəsində ilk dəfə olaraq Azərbaycan xalqı öz dini və milli bayramlarını heç bir maneə olmadan sərbəst şəkildə qeyd etməyə başladı, zəvvarlar rahat şəkildə dini və mədəniyyət ərazilərini ödəmək üçün müqəddəs torpaqlara getməyə başladılar. Ulu Öndərin 1994-cü ilin iyul ayında müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti də onun öz dininə və milli-mənəvi dəyərlərinə necə bağlı bir şəxsiyyət olduğunu göstərdi. Ölkəmiz qısa zamanda bir çox müsəlman təşkilatlarının üzvü seçilərək beynəlxalq səviyyəli simpoziumları və konfransları keçirilməsinə əvəshəbləyi etdi. Bütün bunlarla yanaşı, ölkəmizdəki ibadət evlərinin tikintisi, təmiri və bərpası da dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə həyata keçirilməyə başladı. Əlbəttə ki, bütün bunlar Ulu Öndərin xalqa olan diqqətinin və milli-mənəviyyətə olan həvəsinin təzahürü idi.

Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpasına və yenidən qurulmasına xüsusi önəm verdi. Ulu Öndər Heydər Əliyevin 1994-cü ilə imzaladığı sərəncama əsasən, dağıdılmış tarixi Bihəyət məscid-ziyarətgah kompleksini yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, dövlət qayğısı, diqqəti yalnız islam dininə xas olan tarixi abidələrə, ibadət məkanlarına deyildi. Eyni zamanda Azərbaycanda mövcud olan qeyri-islam tarixi-mədəni abidələri, kilsələr də dövlət qayğısı nəticəsində təmir olundu. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə yaşayan, fəaliyyətdə göstərən digər dinlərin nümayəndələrinə də həssaslıqla, diqqət və qayğı ilə yanaşdı. Sovet dövründən baxımsız vəziyyətdə qalan məscidlər, digər ibadət məkanları ilə yanaşı, kilsələr də təmir edilərək, ölkəmizdə bizimlə bərabər şəkildə yaşayan, lakin fərqli dinlərə sitayiş edənlərin ixtiyarına verildi. Ölkəmizdəki müxtəlif dinlərə ibadət edən vətəndaşların inanclarına hərmətlə yanaşılması, onların vicdan və etiqad azadlığının təmin olunması üçün bütün qanunvericilik aktları beynəlxalq hüquq normaları



Azərbaycan nümunəsi

Ölkəmizdəki dövlət-din münasibətləri özünün unikalığı ilə dünyada nümunədir

na uyğunlaşdırıldı. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vəd və dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərinin tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşması, dinin dövlətdən ayrı olması, bütün dinlərin qanun qarşısında bərabər sayılması, insan ləyaqətini aqıldan, insanpərvərlik prinsipinə zidd dinlərin yayılmasının və təbliğinin qanunla qadağan olunması bu sənəddə öz əksini tapdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan haqqiyyətində, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. 1992-ci ildə qəbul olunan, sonuncu dəfə 2022-ci ildə bir sıra dəyişikliklər edilən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatın ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin başlatdığı siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan mədəniyyətə, dinlərə, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli-mənəvi irsimizlə yanaşı, başqarı dəyərlərə sahib çıxır, dini icmalara yardım və himayəni əsirgəmir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilib, pravoslav, katolik, alban kilsələrinin, sinaoqların tikintisi, təmiri həyata keçirilib.

Günümüzdə Azərbaycan öz toleranlığı, dini plüralizmi qoruyub saxlaması ilə islam həmrəyliyində öz layiqli töhfəsini verir. Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda hər bir islam və digər dini icmalar qanunvericilik çərçivəsində sərbəst qeydiyyata alınmış və fəaliyyət göstərmək imkanına malikdir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır

lir və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin - məscid, kilsə, sinaoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıtılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan haqqiyyətində, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. 1992-ci ildə qəbul olunan, sonuncu dəfə 2022-ci ildə bir sıra dəyişikliklər edilən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatın ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin başlatdığı siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan mədəniyyətə, dinlərə, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli-mənəvi irsimizlə yanaşı, başqarı dəyərlərə sahib çıxır, dini icmalara yardım və himayəni əsirgəmir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilib, pravoslav, katolik, alban kilsələrinin, sinaoqların tikintisi, təmiri həyata keçirilib.

lir və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin - məscid, kilsə, sinaoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıtılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan haqqiyyətində, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. 1992-ci ildə qəbul olunan, sonuncu dəfə 2022-ci ildə bir sıra dəyişikliklər edilən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatın ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin başlatdığı siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan mədəniyyətə, dinlərə, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli-mənəvi irsimizlə yanaşı, başqarı dəyərlərə sahib çıxır, dini icmalara yardım və himayəni əsirgəmir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilib, pravoslav, katolik, alban kilsələrinin, sinaoqların tikintisi, təmiri həyata keçirilib.

Günümüzdə Azərbaycan öz toleranlığı, dini plüralizmi qoruyub saxlaması ilə islam həmrəyliyində öz layiqli töhfəsini verir. Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda hər bir islam və digər dini icmalar qanunvericilik çərçivəsində sərbəst qeydiyyata alınmış və fəaliyyət göstərmək imkanına malikdir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır

İlahiyyət İnstitutunun yaradılması dövlətin din sahəsində atdığı mühüm addımlardandır. Prezident İlham Əliyevin İnstitutu yeni binasının açılışında iştirak etməsi din sahəsinə böyük diqqət və qayğının növbəti təzahürüdür. Bölgənin aparıcı ali dini təhsil müəssisələrindən biri olan Azərbaycan İlahiyyət İnstitutu milli kadrlar hazırlayır və bu istiqamətdə mühüm addımlar atır. İnstitut dini xarici dairələrin nəzarətində olmayan, dinə həvəsləndirici deyil, geniş prizmadan yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycanın gerçəkliklərini nəzərə alan, xalqımızın tarixi ənənələrinə sۆykənən, yüksək dini-mənəvi mühitini qorunub saxlanmasına və inkişaf etdirilməsinə xidmət edən, dini fəaliyyətinin təşkili sahəsində yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasını təmin edən mötəbər bir elm ocağı olmağı qarşısına məqsəd qoyub.

Bir sözlə, bütün bu görülən işlər birbaşa onu göstərir ki, Azərbaycanda dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Keçmiş əsaslanan dövlət-din münasibəti modeli bu günkü reallıqları nəzərə alaraq məhz gələcəyə yönəlmis modeldir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri özünün unikalığı ilə dünyada nümunədir. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi ilk növbədə dinlə bağlı siyasətin sağlamlıq, düzgün istiqamətdə aparılmasıdır. Ölkə rəhbərliyinin xüsusi olaraq və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir. Dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da artırılması, milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi, ölkədəki mövcud dini konfessiyalararası münasibətlərin, multikultural və tolerant mühitini qorunub saxlanılması, eləcə də beynəlxalq əlaqələr sahəsində fəaliyyətin genişləndirilməsi prioritetlər sırasındadır. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var.

Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus nümunəsi formalaşmışdır. Bu nümunə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində daim təkmilləşdirilir və inkişaf etdirilir.

Amil CAVADOV,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparar rəhbəri

Dünyəvi dövlətlik

Amma dindən ayrı deyilik

Tarix boyu Azərbaycanda müxtəlif dinlərin harmoniyası olub. Buna görədir ki, bütün dinlərə məxsus qədim ibadət yerlərinin bünövrələri də möhz müqəddəs Odlar yurdunda qoyulub.

İlk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında, 743-cü ildə tikilmiş müsəlman aləminin ən qədim ibadət-gahlarından biri olan məscid isə Şamaxıda yerləşir...

Sinaoq və kilsələrin məscidlərlə yanaşı, fəaliyyət göstərdiyi məkan

Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda sinaoq və kilsələr məscidlərlə yanaşı, fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Statistik rəqəmlərə əsasən, hazırda ölkə ərazisində 2253 məscid, 16 kilsə və 7 sinaoq mövcuddur. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah var.

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesinin başladığı 2009-cu ildən bu günədək 971 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 934-ü islam, 37-si isə qeyri-islam (26 xristian, 8 yəhudi, 1 kəşən, 2 bəhai) təmayüllüdür.

Azərbaycanda tarixən bərabər olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış yəhudilərə də öz varlığını qoruyub saxlamağa, dini ayinlərini sərbəst formada icra etməyə imkan yaradıb. Quba İsrailindən konarda yəhudilərin on six məskunlaşdığı şəhərdir. Rayonun Qırmızı Qəsəbə adlanan yaşayış məskənində çayın bir sahilində sinaoqlar, o biri sahilində isə məscidlər fəaliyyət göstərir. O cümlədən Bakıda köhnə məbədin yerində tikilən yəhudi sinaoqu Avropada ən böyük sinaoq sayılır. Yəhudilərin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbədəki altı günbəzli sinaoq da bərpa edilib.

Ölkəmizdəki azsaylı qədim xalqlardan biri olan udilərin də dini dəyərlərinə böyük hörmətlə yanaşılır. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonuundakı KİŞ məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədinin biri - Müqəddəs Yelisey adına Çotarı kilsəsi bərpa edilib. Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsi isə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən təmir olunmağa başlandı və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb.

Tolerant Azərbaycan xalqı düşməninə qarşı da həmişə dözümlülük nümayiş etdirməsi ilə seçilir. Bu gün də Bakının mərkəzində ermənilərin dini məbədi qorunub saxlanılır. Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan Bakının mərkəzindəki erməni kilsəsində ədəbiyyat fondu saxlanılır.

Nümunəvi dövlət-din münasibətlərinin banisi Heydər Əliyevdir

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi insanların sülh, barışqı, qarşılıqlı hörmət şəraitində yaşamasını təmin etmək üçün tolerantlığın, multikultural dəyərlərin qorunub saxlanılması, təbliğ edilməsidir.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin banisi Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər çıxışlarının birində vurğulayırdı ki, biz dünyəvi dövlətlik, amma dindən ayrı deyilik. Elə müstəqillik dövrümüzün çətin dövrlərində də möhz Ümummilli Liderin bu sahədə mühüm sözləri nəticəsində dövlət-din münasibətlərində yaranmış uçurum aradan qaldırılmışdır. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırılmış, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulmuşdu. İllər boyu baxımsızlıqdan ucbat dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etməyə başlamışdı...

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli işlərə həyata keçirib. Hazırda da dövlət başçısının tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda yeni məscidlər tikilir, qurulur və bərpa olunur.

Ümumiyyətlə, müstəqillik dövrü ərzində ölkəmizdə 2 mindən çox məscid tikilib, bərpa edilib və xalqın istifadəsinə

verilib. Tariximiz, xalqımız üçün böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzə Pir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulub, əsaslı təmir edilib. 2014-cü ildə müsəlman aləminin mühüm tarixi, memarlıq abidəsi sayılan ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib.

Prezident İlham Əliyevin 2016-cı ildə Azərbaycan "Multikulturalizm ili" və 2017-ci ildə "İslam həmrəyliyi ili" elan etməsinə isə vətənimizdə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, birgə yaşayış qaydalarının dünyəviya ixrac edilməsinə mühüm töhfə oldu. Həmin il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə təkcə idman yarışını kimi deyil, həm də bütün islam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara həkk edildi.

İlham ƏLİYEV: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq"

İslamla bağlı əlamətdar günləri dinlərdən və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edən dövlət başçısı İlham Əliyev və ailə üzvləri müqəddəs Kəbəni dəfələrlə ziyarət ediblər. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi ilk duası möhz vətən torpaqlarımızın işğaldan azad olunması ilə bağlı olub.

44 günlük Vətən müharibəsində bu müqəddəs dua qəbul oldu, haqq və ədalət yolunda çıxdığımız bu savaşa zəfər çalaraq dədə-baba torpaqlarımızı işğalçılardan azad etdik.

Hazırda Azərbaycan dövləti düşmən tərəfindən dağıdılan, viranəyə çevrilən yurd yerlərimizdə genişmiqyaslı quruculuq işləri aparır. Eləcə də, Qarabağ və Şərqi Zəngəzurdə tarixi, mədəni, dini abidələrimiz bərpa edilir.

İşğaldan azad edilən bölgələrə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dağıdılmış məscidlərimizi ziyarət edərək dua etmələri, dini ocaqlarımıza müqəddəs Qurani-Kərim hədiyyə etmələri isə xalqımızın mədəni dəyərlərinə verilən yüksək dəyərini daha bir göstəricisidir.

Heydər Əliyev Fondu müqəddəs dini məkanlarımızı yenidən dirçəldir

Qarabağ və Şərqi Zəngəzurdə olan digər tarixi, mədəni abidələrlə yanaşı, dini məkanların bərpasına da Heydər Əliyev Fondu öz üzərinə götürüb və artıq bu istiqamətdə xeyli iş reallaşdırılıb.

Şanlı Vətən müharibəsindən qısa zaman sonra, 2020-ci il dekabrın 8-də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bununla bağlı xüsusi müddəni vermişdi. Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərəvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmişdi.

Mehriban xanım bəyan etmişdi ki, bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımızı yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidəcəkdir, dualar oxunacaqdır...

Bu gün Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saati məscidlərində yerli və xarici müxtəssislərin iştirakı ilə bərpa-restavrasiya işləri davam etdirilir. Eləcə də Ağdam Cümə məscidi, Zəngilanda olan məscid Heydər Əliyev Fondu tərəfindən təmir və bərpa olunur. Prezident İlham Əliyevin tapşırığı ilə Daşaltı, Hadrut, Suqovuşanda yeni məscidlər inşa olunur. Digər dinlərə aid dini ocaqlar da təmir və bərpa edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız zəfər min illərdir Qarabağda formalaşmış mədəni və dini dəyərlərimizi də xilas edib. Bu sayədə, həm islam dininə, həm də fərqli inanclarla sahib olan azərbaycanlılara da Qarabağdakı, Şərqi Zəngəzurdəki müqəddəs dini ocaqlarında dua etmək xoşbəxtliyini qovuşublar. Mənfur ermənilər 30 il ərzində dini ocaqlarımızı nə qədər dağıtsalar da, qəlblərdəki imanı, bəşəri duyğuları söndürə bilməyiblər. Bu gün yeni məscidlərimiz, sinaoqlarımız, kilsələrimiz insanların ruhunu mədəni saflığı ünvanı kimi birgə fəaliyyət göstərir.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətindən biri dövlət-din münasibətlərinin, multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, etnik-dini müxtəlifliyin qorunmasıdır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Azərbaycan Respublikasını dünya liderliyinə aparan innovativ dövlət idarəçilik texnologiyalarıdır

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından tarixi baxımdan çox qısa müddət keçməsinə baxmayaraq, bu gün ölkə iqtisadi, sosial və humanitar inkişaf göstəricilərinə görə, eyni zamanda hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində yüksək nəticələr qazanıb. Bu prosesin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. BMT, Dünya Bankı, Davos Beynəlxalq İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən hazırlanmış rəsmi hesabatlarda göstərilir ki, Azərbaycan Respublikasının müxtəlif sahələrdə qazandığı nailiyyətlər ölkədə son iyirmi ildə həyata keçirilən islahatların və səmərəli idarəetmənin nəticəsidir.



yönüli dönməni yaşayır. Miqyaslı çağırışların dəf edilməsi gedişində cəmiyyətin dövlətə etimadı, onun dəyişikliklərə hazırlığı məsələsi xüsusi önəm daşımağa başlayıb. Səmərəli dövlət idarəçiliyi vətəndaşların qərar qəbulu prosesində iştirakına tələbat formalaşır. Bu zərurətləri zamanında dəyərləndirən dövlət başçısı İlham Əliyev xidmət və "insan mərkəzli" dövlət idarəçiliyi modelini formalaşdırmağa müvəffəq olub. Bu modelin əsas dəyərləri vətəndaşlar və onların həyat keyfiyyətinin yüksəldilməsidir. Ölkədə son illərdə həyata keçirilən bütün islahatlar və dəyişikliklər məhz vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsinin yaxşılaşdırılmasına, strateji planlaşdırmanın səmərəliliyinin artırılmasına, dövlət aparatının optimallaşdırılmasına və dövlət xidmətləri göstərilməsinin proaktiv formatına, yerli idarəetmənin inkişafına yönəldilib. Bu parametrlərin uğurlu şəkildə gerçəkləşdirilməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qazanılan nailiyyətlərinin və ölkədaxili inkişafın zəmini kimi çıxış edib. Qeyd etmək lazımdır ki, ölkədə inkişafa yönəlik mühitin qurulmasında zamanında formalaşdırılmış vitse-prezidentlik institutu və bütün ölkə vətəndaşlarının təhsil və sağlamlıq proqramlarına əylətilməsinin təmin etməklə insan potensialının formalaşdırılması xarakterə qazandıran, dövlət-özəl-vətəndaş cəmiyyəti ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var.

Birinci vitse-prezident institutunun yaradılması, bu vəzifədə Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən nəzəri baxımdan işlənmiş və praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində və dövlət qulluğunda təşkilində yüksək səmərəyə malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Azərbaycan Respublikasında ölkə Prezidenti İlham Əliyev tərəfindən dünyada ilk dəfə olaraq dövlət idarəçiliyində və dövlət qulluğunda təşkilində dövlət edilən sinergetik texnologiyalar ilə yanaşı, komplementar, kompensasiya və komplementar yanaşmaların səfərbər edilməsi ölkənin iqtisadi, sosial, humanitar inkişafı, ümumi və hərbi təhlükəsizliyinin təmin olunmasının vacib şərtidir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Respublikasının son 20 ildə müşahidə edilən sürətli və innovativ inkişafının əsasında dövlət idarəçiliyində və dövlət qulluğunda təşkilində dövlət edilən yeni texnologiyalar durur.

Dövlət idarəçiliyi və dövlət qulluğunun təşkilinin yüksək səviyyədə təmin edilməsi, bu prosesin daim təkmilləşdirilməsi üçün dövlət idarəçiliyində və dövlət qulluğunda təşkilində dövlət edilən yeni texnologiyalar durur. Dövlət idarəçiliyi və dövlət qulluğunun təşkilinin yüksək səviyyədə təmin edilməsi, bu prosesin daim təkmilləşdirilməsi üçün dövlət idarəçiliyində və dövlət qulluğunda təşkilində dövlət edilən yeni texnologiyalar durur.

Əslində, dövlət qulluğu sisteminin təşkilini, dövlət qulluqçularının fəaliyyətini səmərəliliyinin qiymətləndirilməsi müxtəlif yanaşmalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasında bu prosesin təşkilinə daha müasir yanaşma ortaya qoyulub. Burada dövlət qulluğu sistemi, dövlət qulluqçularının fəaliyyət səmərəliliyi ölkənin iqtisadi, sosial və humanitar, həmçinin təhlükəsizliyinin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir. Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

Bu ilk növbədə ölkədə daxili və xarici siyasətin həyata keçirilməsi prosesində innovativ dövlət idarəçilik texnologiyalarının tətbiqi və səmərəli fəaliyyət göstərən dövlət qulluğu sisteminin formalaşdırılmasının nəticəsidir.

Innovativ idarəçilik texnologiyalarının nə dərəcədə uğurlu olmasının ən parlaq təzahürü kimi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbələr göstərilir. Bu tarixi uğur nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlar azad edildi, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminini tələb edən və onillərlə kağız üzərində qalan 4 qətnaməsi yerinə yetirildi və ölkə öz ərazilərini Ermənistanın işğalından azad etdi. Tarixi baxımdan qısa müddətdə qazanılmış bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir elmə əsaslanan yeni dövlət idarəçilik texnologiyalarının işlənilməsi və tətbiqi nəticəsində mümkün olmuşdur. Müasir, qabaqcıl tələblərə cavab verən və daim təkmilləşən dövlət qulluğu sisteminin təşkilini, fasiləsiz təhsil şəraitində səmərəli fəaliyyət göstərən kadr potensialının formalaşdırılması bu texnologiyaların vacib bir istiqamətidir.

Azərbaycan Respublikasının müstəqilliyinin inkişaf yoluna qədəm qoyması tarixi, əsasən, 1993-ci ilə aid oluna bilər. Bu tarixdə xalqın ısrarlı tələbləri və güclü iradəsi nəticəsində hakimiyyətə Ulu Öndər Heydər Əliyev gəlmişdir. Müstəqilliyin bərpasının ilk illərində dövlət idarəçiliyində yer almış özbaşnalıq, sorisizlik, məsuliyyətsizlik ölkənin iqtisadi, sosial, humanitar, təhlükəsizlik sahələrini böhran vəziyyətinə salmışdır. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı siyasi, iqtisadi və sosial böhrandan çıxara bildi, iqtisadi və sosial inkişaf proqramlarının icrasına, ölkənin dünya birliyinə inteqrasiyasının təmin edilməsinə müvəffəq oldu. Dövlət idarəçiliyi sahəsində müasir və daim yenilənən bilik və bacarığa malik olan kadr potensialının formalaşdırılması və optimal idarə edilməsi, bu sahədə elmi araşdırmaların aparılması məqsədilə Ulu Öndər Heydər Əliyev 1999-cu ildə imzaladığı fərman əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis edildi. Bu yeni təhsil və elm ocağına dövlət qulluğu üçün kadrların hazırlanması və təkmilləşdirilməsi, daim baş verən dəyişikliklər şəraitində dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi dair təvsiyələrin işlənməsi sahəsində aparıcı elm, təhsil və informasiya mərkəzi statusu verildi. Dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində innovativ islahatlar aparan Prezident İlham Əliyevin 2014-cü və 2017-ci illərə aid sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Prezidenti kimi genişləndirildi. Bu bütövlükdə gözlənilən idi: 2003-cü ildə Prezident İlham Əliyev Cenevrədə

175 ölkənin iştirakı ilə keçirilən Dünya Sammitində ölkənin inkişaf konsepsiyasının əsasında "qara qızıl"ın (neft və qaz hasilatı və ixracı nəticəsində əldə edilmiş gəlirlərin) insan potensialının (sağlamlıq, bilik və bacarıq) inkişafına və bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi konsepsiyasının durduğunu boyan etmişdi.

Dövlət idarəçiliyi sahəsində fəaliyyətin səmərəliliyi yalnız dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növlərində çalışanlar, dövlətin digər işçilərinin hazırlıq səviyyəsindən asılı deyil. Bu qrupa aid olan heyətin, qərar qəbul və icra edilməsinin bilik və bacarığı davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşdırılmasının vacib şərti olsa da, bu istiqamətdə yüksək nailiyyətlərin əldə edilməsi baxımından təhsil sisteminin digər səviyyələrində də müvafiq tədris proqramlarının işlənilməsi və tətbiq edilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması bu sahədə əhəlinin innovativ dəyişikliklərə hazır olmasını və daim məlumatlandırılmasını tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi innovativ texnologiyalar və bu yanaşmanın tələblərini təmin etmək məqsədilə Dövlət İdarəçilik Akademiyasında təhsil və təlimlər kompleks şəkildə həyata keçirilir. Dövlət idarəçiliyi sahəsində insan potensialının formalaşdırılması və inkişafı üçün lazımı mühitin yaradılmasına nəzərdə tutulan kompleksin mərkəzində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf hədəflərinin və tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının elmi əsaslandırılması dayanır. Təkcə 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 4000-ə yaxın dövlət qulluqçusu təlim və yenidən hazırlıq keçmişdir ki, bu da ölkə Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il sərəncamı ilə təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Müşğulluq Strategiyası"nda nəzərdə tutulduğundan yüksək rəqəmdir. Qeyd edilməlidir ki, dövlət qulluqçularının təlim, tədris prosesi dövlət başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi beş Milli Prioritetin reallaşdırılmasından irəli gələn öhdəliklərin icrasına və qarşıda duran digər məqsədlərin təmin olunmasına dəstək istiqamətində qurulub.

Əslində, dövlət qulluğu sisteminin təşkilini, dövlət qulluqçularının fəaliyyətini səmərəliliyinin qiymətləndirilməsi müxtəlif yanaşmalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasında bu prosesin təşkilinə daha müasir yanaşma ortaya qoyulub. Burada dövlət qulluğu sistemi, dövlət qulluqçularının fəaliyyət səmərəliliyi ölkənin iqtisadi, sosial və humanitar, həmçinin təhlükəsizliyinin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir. Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir. Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

manda Azərbaycan Respublikasının son 20 ildə əldə etdiyi nailiyyətlər bərkəsində məlumatların yayılmasına xidmət edir.

Hazırda kadrların hazırlanması və səfərbər edilməsi də daxil olmaqla, dövlət idarəçiliyi sisteminin fəaliyyət səmərəliliyinin ən real göstəricisi ölkənin iqtisadi, sosial və humanitar inkişafı baxımından qazanılan uğurları və müvafiq qiymətləndirmələrdir. Bir qayda olaraq, bu qiymətləndirmələr tanınmış beynəlxalq təşkilatların məlumatlarına əsaslanır. Dərc olunan məlumatlara görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda ÜDM 6,8 faiz artıb, qeyri-neft sektorunda 10,3 faiz, qeyri-neft sənayesində isə 18,1 faizlik artım qeydə alınıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına tökan verib. Bir sözlə, bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqcıllıq tendensiyaları bərkəsində.

Prezident İlham Əliyev tərəfindən işlənən və tətbiq olunan yeni dövlət idarəçiliyi texnologiyaları, bu innovasiyalara uyğun formalaşdırılan dövlət qulluğu sistemi Azərbaycan Respublikasının sosial siyasətinin reallaşdırılması və insanların rifahının təmin olunması naminə iqtisadi imkanlardan səmərəli istifadə sahəsində dünya lideri kimi tanınmasına yol açıb. Bu fakt həmçinin Davosda Dünya İqtisadi Forumu tərəfindən yayımlanan xüsusi qlobal hesabatlarda da əks olunub. Bu beynəlxalq quruma görə, Azərbaycan Respublikası qlobal miqyasda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması üçün iqtisadi imkanlardan ən səmərəli istifadə edən ölkədir.

Eyni hədəflərə daha az xərclərlə nail olmaq yalnız inkişaf proseslərinin optimal və innovativ idarə olunması, insan potensialının hərtərəfli səfərbər edilməsi və iqtisadiyyatda insan kapitalına çevrilməsi şəraitində mümkündür. Milli səviyyədə bu istiqamətdə yüksək nəticələr yalnız innovativ dövlət idarəçiliyi sisteminin inkişafı və bu tələblərə cavab verən dövlət qulluqçularının səmərəli təlim və səfərbərlik sisteminin formalaşdırılması kontekstində qazanıla bilər. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənən innovativ dövlət idarəçiliyi texnologiyaları ölkənin davamlı inklüziv inkişafı üçün resurslardan səmərəli istifadə sahəsində dünya tərəfindən tanınan liderə çevrilməsinə təmin edib. Hazırda Dünya Bankı və Davos Dünya İqtisadi Forumunun dərc etdiyi rəsmi hesabatlarla əsasən, Azərbaycan Respublikası dünyada iqtisadi imkanların 57 pillə yüksək inklüziv inkişaf reytinginə malik yeganə ölkədir.

Sözsüz, 44 günlük müharibədən sonra yaranmış reallıqlar, qeri qayıtları ərazilərə bərpa, yenidənqurma işləri, yeni sərəhdərlər, qurulacaq neqliyyat əlaqələri ölkədə ÜDM-in böyüməsinə, sosial inkişaf trendinin təmininə və məşğulluğa töhfə verəcəkdir və verməkdədir. Bu reallıqlar nəzərə alınmaqla Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, təkmilləşdirmə tədbirləri və zəruri dəyişikliklər sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, bu hələ son deyil və Azərbaycan inkişaf məccəzi ilə dünyanı heyrləndirməkdə davam edəcəkdir.

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Prezident İlham Əliyevin tarixi xəritələrinin dərc olunması çağırışına cavab olaraq, bu günlərdə "Azərbaycan tarixi xəritələrdə" atlası nəşr olunub.

"Azərbaycan Tarixçiləri" İctimai Birliyindən AZƏTAC-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin öz xatirəsinə həsr olunan atlasın elmi redaktoru, "Ön söz"ünün müəllifi və nəşri AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov, layihə rəhbəri isə Vüqar Ağayevdir.

"Azərbaycan tarixi xəritələrdə" atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasın qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dövründə mövcud olan quberniyə və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigin etnosu - ən qədim yerli əhalisi deyillər.

Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin "Azərbaycan SSR xəritələri" atlası (1972), ilk

templə davam edəcəyi barədə nikbin proqnozlar irəli sürməyə imkan verirdi. Görünən odur ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım tempi 2022-ci ilin ilk 5 ayında da davam edib. Həm də iqtisadi artım nöpnəki davamlıdır, hətta daha sürətlidir. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan ÜDM-in həcmi 50 milyard manatı, qeyri-neft sektorunda istehsalın həcmi isə 25 milyard manatı ötib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz artıb, qeyri-neft sektorunda isə 11 faiz artıb. Respublikamızın strateji valyuta ehtiyatları 1 milyard ABŞ dolları artaraq, 54,2 milyard ABŞ dolları olub.

Onu da qeyd etmək ki, bu ilin ilk 5 ayı ərzində dövlət büdcəsi profisiti 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyard yaxın kəsirdən çoxdur. Bunun səbəblərindən biri çox amillər mövcuddur. Bunlardan biri odur ki, ilk dəfə olaraq 2022-ci ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri və qaz ixracından əldə etdiyi gəlirləri demək olar ki, bərabərləşib.

Artıq ikinci ildir iqtisadiyyatın bütün sferələrində qeydə alınan artımlar da bunu təsdiqləyir. Eyni zamanda iqtisadiyyatdakı artımın, ÜDM istehsalının çoxalmamasının Vətən müharibəsindən dərhal sonra baş verməsi Azərbaycanın inkişaf yolunun düzgünlüyündən və dəqiq iqtisadi əsaslandırılmasından xəbər verir.

Strateji valyuta ehtiyatları 54 milyard dolları ötib


Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə əvvəlki ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın qeyri-neft qaz sektorunda əlavə dəyər 7,2 faiz artıb, sənaye müəssisələrinin tərəfindən isə 5,2 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-neft qaz sektorunda məhsul istehsalı 20 faiz çox olub. Ötən il valyuta ehtiyatlarımızda artım 2,2 milyard dollar təşkil edib. Azərbaycanın ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard dollar olub. "Bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiiirdir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyamızın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir", - deyir Prezident İlham Əliyev

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalq müraciətində bildirmişdir.

Bu baxımdan 2021-ci il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Dünyada davam edən və yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində Azərbaycanın ili uğurla başa vurmağı həyata keçirən siyasətin məqsədyönlüyündən xəbər verir ki, bu da respublikamızda gedən düzgün iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir.

2021-ci ilin makroiqtisadi göstəriciləri həm də iqtisadi artımın növbəti ildə də yüksək

Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub



"Azərbaycan tarixi xəritələrdə" atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasın qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dövründə mövcud olan quberniyə və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigin etnosu - ən qədim yerli əhalisi deyillər.

Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin "Azərbaycan SSR xəritələri" atlası (1972), ilk

Düzgün strategiya və mütərəqqi islahatlar bəhrəsini verir

İlham Əliyevin iqtisadi siyasət kursu yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur

Pandemiya ilə mübarizədə nümünələri yaranan Azərbaycan bu ümumbəşəri bələni yarıtdığı çətinlikləri demək olar ki, geridə qoyub. Respublikamızda bütün sahələrdə həyat öz axarına düşüb.

Artıq ikinci ildir iqtisadiyyatın bütün sferələrində qeydə alınan artımlar da bunu təsdiqləyir. Eyni zamanda iqtisadiyyatdakı artımın, ÜDM istehsalının çoxalmamasının Vətən müharibəsindən dərhal sonra baş verməsi Azərbaycanın inkişaf yolunun düzgünlüyündən və dəqiq iqtisadi əsaslandırılmasından xəbər verir.

Strateji valyuta ehtiyatları 54 milyard dolları ötib

Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub



"Azərbaycan tarixi xəritələrdə" atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasın qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dövründə mövcud olan quberniyə və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigin etnosu - ən qədim yerli əhalisi deyillər.

Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin "Azərbaycan SSR xəritələri" atlası (1972), ilk

Düzgün strategiya və mütərəqqi islahatlar bəhrəsini verir

İlham Əliyevin iqtisadi siyasət kursu yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur

Pandemiya ilə mübarizədə nümünələri yaranan Azərbaycan bu ümumbəşəri bələni yarıtdığı çətinlikləri demək olar ki, geridə qoyub. Respublikamızda bütün sahələrdə həyat öz axarına düşüb.

Artıq ikinci ildir iqtisadiyyatın bütün sferələrində qeydə alınan artımlar da bunu təsdiqləyir. Eyni zamanda iqtisadiyyatdakı artımın, ÜDM istehsalının çoxalmamasının Vətən müharibəsindən dərhal sonra baş verməsi Azərbaycanın inkişaf yolunun düzgünlüyündən və dəqiq iqtisadi əsaslandırılmasından xəbər verir.

Strateji valyuta ehtiyatları 54 milyard dolları ötib

Futbol dünyasının ən çox sevilən, ən çox izləyici kütləsi olan idman növlərindən biri və deyərək ki, həttə birincisidir. Dünyanın əksər ölkələrində futbol kifayət qədər sevən, izləyən və azarkeşlik edən minlərlə, milyonlarla insan var. Elə Azərbaycanda da bu oyunun kifayət qədər sadıq azarkeşlər ordusu var.

Əfsuslar olsun ki, Azərbaycanın futbol üzrə milli komandası bu sadiqliyə layiq oyun sərgiləmir. İllərdir ki, futbolun inkişafı ilə bağlı proqramlar qəbul olunsada, qərarlar verilsədə, bu sahədə kifayət qədər maliyyə vəsaiti ayrılıbsada, yığıma komandamızın "oyun ruhu" dəyişmişdir ki, dəyişmişdir.

Amma bu o demək deyil ki, ölkəmizdə, ümumiyyətlə, futbol olmayıb. 1960-80-ci illərdə SSRİ yığımasının tərkibində yer alan azərbaycanlı futbolçuların adları yaşlı nəslin nümayəndələrinə çox yaxşı tanışdır.

İndi isə tam başqa mənzərəyə şahidlik edirik. Millimiz həttə əhalisinin sayına, ərazisinin kiçikliyinə görə Azərbaycandan qat-qat zəif ölkələrin yığımasına yenilməklə antirekordları yazır. Tarixinin ən qüdrətli dövrlərini yaşayan, iqtisadi və sosial cəhətdən inkişaf edən, orbita 3 peyk buraxan Azərbaycanda 11 nəfər yaxşı futbol oynaya bilən niyə tapılmır axır?!

Peşəkarlığın, milli ruh və vətənpərvərliyin yaratdığı realıq

Milli komandalər səviyyəsində futbolda son uğurumuz 5 il öncəyə, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına təsadüf edib. O zaman U-23 millimiz bütün rəqibləri üstələyərək qızıl medallara layiq görülmüşdü. Həmin vaxtdan 2022-ci ilin iyun ayının 11-dək komanda şəkildə futbolda böyük uğur qazana bilməmişdik. Yəni minifutbol millimiz Avropa çempionu olana qədər...

Artıq bir neçə gündür ki, yığımamızın bu böyük uğuru haqqında fəxrli danışılır, qürur hissi keçirilir. Nəhayət ki, Avropa futbolda Azərbaycan bayrağı ən yüksək zirvəyə ucaldı və Dövlət himnimiz səsləndirildi. Düzdür, fərdi idman yarışlarında nəinki Avropa və dünya çempionatlarında, eləcə də olimpiya oyunlarında bu fəxrətli anları yaşamış, idmançılarımızın qələbələrini ilə dünyaya ses salmış. Amma milli futbol komandası səviyyəsində indiyədək belə uğurumuz olmamışdır.

Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığıma komandasının bizlərə yaşatdığı sevinc hissləri əvəz edilməz oldu. Çünki komandamızın Avropa çempionu olması hər birimizi sevindirmək üçün kifayət qədər yetərli səbəbdir. Ancaq burada bir məqam da var ki, biz məhz ona görə daha çox qürurlarıq. Bu,



Futbolumuzda inqilab

Avropanı fəth edən milli komandamız idman tariximizdə yeni səhifə açdı



Avropa çempionu olan yığımamızın özlə milli komanda olmasıdır. Yəni məşəqi heyətdən tutmuş futbolçularına qədər hər biri azərbaycanlıdır, heyətdə legioner yoxdur.

Prezident İlham Əliyevin yığıma komandamızı qəbul edərək məhz bu məqsəllə yığıma olaraq toxunması da bu uğurun ciddiliyini göstərir. Prezidentin söylədiyi kimi, minifutbolçular bu uğuru hansısa xüsusi şərait yaradılmadan, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmədən qazanıblar. Ona görə bu qələbə çox böyük qiymətə layiqdir. Bu qələbəni öz futbolçularımız, öz məşqçilərimiz halal zəhmətləri ilə qazanıblar.

İlham Əliyev bir realığı da xüsusi olaraq vurğuladı ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, həttə bəziləri üçün ölçəlməz olan nailiyyətləri belə əldə etmək olar. Minifutbol milli komandamız bunu əyani şəkildə göstərmiş oldu və həttə mütləq çoxluğun gözləmədiyi uğura imza atdı. Bu zəfər göstərdi ki, ən güclü rəqibləri məğlub etmək də mümkündür, əgər komanda ruhu, peşəkarlıq və vətənpərvərlik varsa...

Əlbəttə ki, Prezidentlə görüş futbolçularımızı qürurlandırmıqla yanaşı, yeni-yeni qələbələr qazanmaqları üçün mənəvi stimula verdi.

Uğurun səbəbi, zəhmətin bəhrəsi

Bəs bu zəfər necə qazanıldı? Qısa zamanda, ikinci cəhətdə Azərbaycan minifutbol komandasının Avropa çempionu olmasının səbəbi nədədir?

Dövlət başçısı ilə görüşdə Azərbaycan Minifutbol Federasiyasının, həmçinin paytaxtın "Zirə" Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov az vaxtda bu

uğura aparan yolun qısa xülasəsinə təqdim etdi və bir daha böllü oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.

Təbii ki, Orxan Məmmədovun gənc mütəxəssis kimi işinin peşəkar olması, təşkilatçılıq bacarığı onun 2018-ci ildən bu günədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri kimi fəaliyyətində bir daha özünü büruzə verir. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin yeni kadr islahatlarının, əksər sahələrdə gəncləşdirmə siyasətinin verdiyi uğurlu nəticənin təəcəssümüdür.



karı olması, təşkilatçılıq bacarığı onun 2018-ci ildən bu günədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri kimi fəaliyyətində bir daha özünü büruzə verir. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin yeni kadr islahatlarının, əksər sahələrdə gəncləşdirmə siyasətinin verdiyi uğurlu nəticənin təəcəssümüdür.

Azərbaycan Minifutbol Federasiyası (AMF) ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşməsinə böyük töhfə vermiş "Azfar Group" şirkəti tərəfindən təsis edilmişdir. 2008-ci ildən fəaliyyət göstərən "Azfar Group" şirkətinin ölkəmizdə minifutbolun inkişafına verdiyi böyük töhfə isə göz önündədir. Yəni həvəskar futbola peşəkar yanaşma "Azfar Group"un devizidir. Comi 14 ildə 2008-2022-ci illər ərzində şirkət 34 müasir minifutbol meydançası yaradıb. 2017-ci ildə şirkət minifutbolun federasiyasını yaratmaq fikrinə gəlib.

Təbii ki, bu uğurların qazanılması vahid komanda şəkildə ortaya qoyulan mükəmməl nümunəni göstərir. Bu işdə "Zirə" futbol klubunun, eləcə də Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsimovun göstərdiyi xidmətlər uğurun davamlı olmasına real zəmin yaradıb. Orxan Məmmədovun bu yolda illərdir bə-

rabər getdiyi, qazınan zəfər fonunda işinin peşəkarı olduğunu növbəti dəfə sübut edən Taleh Nəsimova göstərilən etimad, düzgün aparılan islahatlar Azərbaycan adının futbol arenalarında çəkilməsinə mühtəm mərəhələ oldu.

"Azfar Group" şirkətlər qrupunun rəhbəri Taleh Nəsimov deyib ki, federasiyanın yaradılmasının əsas təşəbbüskarı "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Məhz Orxan Məmmədovun təklifi əsasında yalnız azərbaycanlılardan ibarət milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilmişdir.

Azərbaycan adına tarix yazmaq imkanı

Federasiya yaranmadan öncə, 2017-ci ildə Azərbaycanın Dünya Minifutbol Federasiyasına (WMF) üzv qəbul edilməsi üçün təşkilata müraciət edilir. Amma nədənsə, WMF Azərbaycanı üzvlüyə qəbul etmir. 2017-ci ildə Tunisdə minifutbol üzrə dünya çempionatı keçirilən zaman Dünya Minifutbol Federasiyasının dəvəti ilə "Azfar Group"un rəhbərliyi Orxan Məmmədov, Taleh Nəsimov və Azər Hüseynov bu ölkəyə səfər edərkən orada WMF-nin rəhbər şəxsləri ilə görüşlər keçirirlər. Nəhayət, həmin il Azərbaycan Minifutbol Federasiyası təsis olunur və bir il sonra, 2018-ci ildə ölkəmiz Dünya Minifutbol Federasiyasına üzv seçilir.

Federasiyanın təsisçisi isə "Azfar Group" və "Zirə" klubu olur. Yeni yaradılan millimiz 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatında qrupda qalır. Türkiyəyə qalib gələn yığımamız Macarıstan, Serbiya və Çexiyaya yenilir.

Bir sözlə, Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti, yalnız azərbaycanlılardan ibarət yığımamızın qitə birincisi olması, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl futbol təşkilatlarına örnəkdir, nümunədir!

Elçin CƏFƏROV, "Azərbaycan"

Göygöl su çatışmazlığından əziyyət çəkən rayon olsa da, meliorator köməyə gəlir

Bir neçə ildir ki, təbii köndlini sınağa çəkir. Bu il də belə oldu. Yaxşı ki, sınaq müddəti çox sürmədi, təbii öz səxavətini göstərdi. Firsətdən istifadə edilərək fəsadlar tezliklə aradan qaldırıldı.

İndi könd təsərrüfatı işlərinin qızgın çağıdır. Bol məhsul üçün var güvülləri ilə çalışan könd təsərrüfatı işçilərini gün çixandan batanacaq tarlada, plantasiyada, bağda görmək olar. Məhsul bolluğu yaradılmasında isə vacib məsələlərdən biri əkilən bitkinin vaxtında suvarılmasıdır.

Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi bu məsələ üçün öhdəsindən layiqincə gəlir. Suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün kollektiv nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirir. Bunun sayəsində 15210 hektar sahədə əkilmiş könd təsərrüfatı bitkilərinin suvarılması təmin edilmiş, o cümlədən cari ildə əkilmiş 2505 hektar taxıl sahələrinin suvarılması tam olaraq başa çatdırılmışdır. Söz düşmüşkən bildirək ki, idarə üzrə suvarmada 296 subartezian quyusunun və 10 su nasos stansiyalarının qüvvəsindən istifadə olunmuşdur. Əlavə olaraq Kürəkçaydan, Gəncəçaydan və Qoşqarçaydan keçən suvarma suyundan da istifadə edilmişdir.

Cari ilin yaz-tarla işlərinə ciddi hazırlaşan melioratorlar həmçinin 130 min kubmetr həcmdə lildən təmizlənmiş işləri görmüş, sə sularından mühafizə təd-



birləri həyata keçirmişlər. Belə ki, Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizmlərlə tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbəq arxlarının və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir. 34 min kubmetr həcmdə çay məcrasında tənzimləmə işləri görən kollektiv idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılmasını qüsursuz və qəzasız fəaliyyətini təmin etmişdir. 10 hidro-texniki qurğu, 6 hidropost cari təmir edilmiş, arxlarda və kanallarda 25 min kvadratmetr sahə kol-kosdan təmizlənmişdir. Həmçinin Xanlar və Ərəbli arxlarında cari təmir işləri görülmüşdür. Kürəkçay



və Qoşqarçaydan mənbəyini götürən qapalı borularda korroziyaya uğramış və deşilmiş hissələr kəsilərək götürülmüş, yeni borularla əvəz edilmişdir. Bunlardan əlavə, fermerlərin, fiziki və hüquqi şəxslərin əkin sahələrini suvarma suyu ilə təmin etmək, həmçinin könd təsərrüfatı məhsullarının artırılmasına zəmin yaratmaq məqsədilə 109 subartezian quyusunun elektrik nasosları təmir olunmuş, təmirə yaramayan və istismar müddətini başa vurmmuş elektrik nasosları yeni nasos aqreqatları ilə əvəzlənmişdir. 33 subartezian quyusunda isə internet üzərindən işləyən və məsafədən idarə edilən yeni texnoloji sistem quraşdırılmışdır. Bununla həmçinin quyuların

operator vasitəsilə idarə olunması təmin edilmiş və nəticədə suvarma suyunun səmərəli istifadəsinə, elektrik enerjisinin qənaət olunmasına şərait yaranmışdır. İdarənin balansındakı 10 nasos stansiyalarında da təmir işləri görülmüşdür. Çaylı nasos stansiyasında isə nasosun subarxma qabiliyyətini artırmaq məqsədi ilə yeni nasos aqreqatı quraşdırılmışdır. Əlavə olaraq digər nasos stansiyalarında nəzərdə tutulmuş işlər təmir planına uyğun aparılmışdır ki, bunun da sayəsində 1294 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşmışdır. İdarənin rəisi İsmayıl Əvəzovla söhbət zamanı dedi ki, Göygöl su çatışmazlığından əziyyət çəkən rayonlar siyahı-



sındadır: "Çalışır ki, mövcud su ehtiyatlarından səmərəli istifadə edək. Hazırda bu istiqamətdə görülən bir sıra işlərimiz var. Məsələn, cari ildə Quşqara, Balçılı və Nadil kəndlərində, eləcə də Səməddi qəsəbəsində ümumilikdə 5 yeni subartezian quyusunda işlər davam edir. Bu quyular istismara verildikdən sonra həmin kəndlərdə daha 112 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı təmin ediləcək. Əlavə olaraq daha 7 kəndi, qəsəbəni əhatə etməklə 9 yeni subartezian quyusunun qazılması planlaşdırılmışdır ki, bunun da nəticəsində 205 hektar əkin sahəsinin, fərdi təsərrüfatlarda əkin üçün torpaq sahələrinin, eləcə də kommunal məişət sularının təmin edil-

məsi yaxşılaşdırılacaqdır. Həmçinin məhsuldarlığını tam itirmiş Xəqani və Quşqara kəndlərindəki 2 subartezian quyusunda təmir işləri aparılmalıdır. Bundan başqa, Xanarxı, Ərəbli, Xanlararx kanallarından ötürülən suvarma sularından da geniş istifadə olunması nəzərdə tutulur. Bu məqsədlə həmin kanalların hər birinin 2 kilometr hissəsinin beton üzvlüyə alınması planlaşdırılmışdır. Hazırda təsərrüfatdakı kanallarda suvarma suyunun itkisi və sürətlə sahələrdə çətdirilməsi üçün texnikanın köməyi ilə lildən təmizləmə işlərinə başlanılmışdır."

Sabir ƏLİYEV, "Azərbaycan"



Sinəsi çəmən qoxuyan Vətən

Paytaxtın istisindən, səs-küyündən aralanıb zirvələrə sarı yola çıxırıq. Solda, üfüqdə dənizin mavi zolağı, sağda isə tədrisən sıra dağlar boy alıb gedir. Qusardan dağlara çıxan yolla yuxarı qalxdıqca hava soyuyur, adamı istisi ilə yandıran sərt yay mənzərələrinə tədrisən baharın naxışları qonur. Sən isə sanki yol getmişsən, qızmar yayı incə bahara çevirən bir səhrili filmin tamaşaçısı olursan. Sanki paytaxtdan dağlara sarı yox, yayın istisindən, cırhacırından ucalarda çiçəkləyən çəmənlərin yazına qonaq gedirsən.

Bütün varlığını dök edirsən ki, həqiqətən də Azərbaycan Yer üzündə nadir təbiət mənzərələrinə malik olan ən gözəl ölkələrdən biridir. Bu qonursuz mənzərələri qorumaq, onlardan zövq almaq və onları vəsf etmək hər birimizin vəzifəsidir. Vətən sevildikcə şirin olur və bu sevgi qanlı döyüşlərdən, ruhları vətənin səmalarına qanadlanan şəhidlərimizin təbəssümündən və bir də keçmişimizin dərinliklərindən həzin bulaq kimi sızıb gələn xatirələrdən ibarətdir. Vətən elə gözəl, duyğusal məhəfumdur ki, onu səsə də, sözlə də, qoxu və mahni ilə də qavramaq, hiss etmək mümkündür.



Mən vətəni qoxusu ilə tanıdım, otrini ruhuma çəkməklə onun necə gözəl və özəddilməz olduğunu anladım. Bu lap çoxdan olub. 60 il əvvəl 6-7 yaşında xırda uşaqlar idik, kəndimiz balaca idi, onun ayağında da kiçik talalarla dolu bir meşə vardı. Yazda bu talalar ağgüllü, qırmızıgül, sarıgül dediyimiz çiçəklərlə gül açardı. Ən gözəl talanı seçib, özümü çiçəklərin sinəsinə atardım, qucaqlayıb, bağına basıb çəmən qoxusunu sinəmə çəkər və dünyəyə hor şeyi unudardım. Sanki o tala məni çəmən qollarının və nadir qoxusunun ağuşuna alıb göyün yeddinci qatına qaldırardı. Aradan illər keçsə də Vətən deyəndə o qoxu ağıma hakim kəsilir.

Qarabağ müharibəsi iştirakçısı, gənc döyüşçü Qubad Həsənov danışır ki, onun yaddaşına vətən anlayışı döyüşlərin birində komandirləri mayor Kərəmat Əliyevin bağışan səsi ilə həkk olunub: "Qızğın döyüşlər gədir. Bizə verilən koordinatları vuran kimi komandirimiz ömr verirdi ki, dislokasiya yerini yubanmadam dəyişək. Bəzən elə olurdu ki, düşmənin yerimizi təyin edə bilirdi. Adətən, belə olanda bircə an belə yubanmadan tutduğun mövqeni güllə kimi tərək etməliyə. Ona görə ki, hər yubandıqın saniyə ölümü sənə sürətlə yaxınlaşırdı. Amma bir dəfə necə oldusa, bir az ləng tərpəndik, mayor Əliyev aslan kimi nərə çəkib üstümüzə bağışdı: "Mən sizi bura döyüşə gətirmişəm, ölməyə yox!!!" Səs elə güclü, elə zəhmli idi ki, ayağımızın altında yer titrədi və göz qırpmında maşınlarla sıç-



rayıb mövqeyimizi dəyişdik. Yaşı 30, ya da 30-dan bir az artıq olar. Elə tay-tuş kimi idik. Amma döyüşdə ata kimi, öz övladı kimi bizi qoruyurdu. Bir də gördün ki, gecəyarısı haradansa peç tapıb gətirdi ki, soyuqdan üşüməyək. Mühəribənin əvvəlindən axırına kimi onun komandirlik etdiyi bir diviziya və 3 reaktiv batalyonda bir nəfər də olsun itki vermədik. Biz balası kimi bağına basıb qorudu. Səsi də, özü də, elə oəmli də Vətən kimi idi bizim üçün".

Respublikanın Əməkdar artisti Zakir Əliyev isə deyir ki, onun üçün Vətən Cıdır düzündən qanadlanan Qarabağ şikəstəsi, xaribülbuldur.

Yolboyu pəncərənin arxasında dəyişən mənzərələri seyr etdikcə sevinirəm ki, mühəribə bizi dəyişirdi. Biz artıq əvvəlki azərbaycanlılar deyilik, öz gücünü bilən qürurlu və qalib ölkənin vətəndaşlarıyıq. Bu Vətən ona görə də daha gözəl və daha müqəddəsdir. Çünki onun azadlığı və müstəqilliyi uğrunda əsrlər boyu mübarizə aparmışıq.

Maşınımız Qusarın dağ yolları ilə Ləzə kəndindəki şaləyəyə sarı gedir. Yolbo-

yu aludə olduğumuz qonursuz mənzərələr vadar edir ki, tez-tez öyləci sıxıb avtomobildən enək, ruhumuzu təbiətin əsrarəngiz gözəlliklərinə təslim edək. Bakının yayından, istisindən, küləklərindən ayrılıb zirvələrə səmtlənəndə özünü həqiqətən hamıdan xoşbəxt və uğurlu sayırısan. Yolboyu çayın sahilində süni baltıq gölləri buralara artıq təzə peşələrin gəlməsindən xəbər verir. Yolun sağında qarşımıza çobanyastığı çiçəkləri ilə dolu tala çıxır. Yerə düşüb yaxınlaşıq, şəkillər çəkirik, mənzərələrin gözəlliyindən doya bilmirik. Bir-iki şəkil feysbuk sahifəsinə qoyuram. Moskvadan Aleksandr Demçenko Azərbaycan dilində soruşur ki, "sevir, yoxsa sevmir". Yeni ruslarda çobanyastığı ilə fəla baxmaq varmı Demçenko soruşur ki, biz də belə fəla baxmaq varmı. Yazıçı Yusif Vəzir Cəmənzəminlinin nəslindən həmyerlimiz Hikmət Əzimzadə yazır ki, var. Çobanyastığı hamının yadına Azərbaycanı salır. Hamı gəlmək istəyir, Bakı üçün darıxdığını yazır. Bakıya gəlmək istəyən çoxdur, hamı darıxır.

Dağlara sarı getdikcə gördük ki, onlarca avtobus yerli turistləri rayonlara daşıyır. Artıq turist marşrutları təşkil edən kiçik sahibkarların da sayı artmaqdadır. Demək olar ki, paytaxtdan tez-tez müxtəlif rayonlara bir və iki günlük turlar təşkil edilir. İnsanlar ən çox şalələləri, gölləri, dağ mənzərələrini görmək üçün səyahətə çıxırlar. Qabaq bu kimsənin ağına gəlməzdi, indi isə hamı gəzir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmiləri üçün naviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 30 iyun 2022-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useynov küç., 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərin sanitar sistemi üçün ehtiyat hissələrin satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 30 iyun 2022-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useynov küç., 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti xaricdə üzən gəmilərin heyəti üçün fərdi qəza (Tibbi sığorta) sığorta xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 29 iyun 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərə stroplar, birləşdirici bəndlər və zəncirlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 29 iyun 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

Dörd ay ərzində Azərbaycanda 40 mindən çox körpə doğulub

Yanvar-aprel aylarında Azərbaycanda 40 min 36 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə dəyişməyərək eyni səviyyədə (12.1) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1144-ü ölkə, 60-ü isə uşaqdır.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dörd ay ərzində ölkədə 23 min 748 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8-dən 7,2-yə enib.



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Mir Cəlal oğlu Paşayev akademik

ELDAR YUNİS OĞLU SALAYEVİN

vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları Mətin Bədəlova qardaşı

QADİR BƏDƏLOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları

İLQAR ƏKBƏRLİNİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.


Elmira Süleymanova akademik

ELDAR SALAYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəmməd Nəbiyev küçəsi,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsəl katib - 539-43-23,
Məsəl katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter markazi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əyləntilərə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 6000
Sifariş 1731
Qiyməti 40 qəpik